

TEST: 2802A#01#Y15#01.

Test	2802A#01#Y15#01.
Fənn	2802 - İstehlak mallarının kodlaşdırılması
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	27
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☐
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	36
Maksimal faiz	36
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: USN-də “hissələr” anlayışı nəyi açıqlayır? (Çəki: 1)

- ☐ əmtəənin materialı və funksiyası arasında mübahisəli halların həllini
- ☐ əmtəələrin funksiyalarına görə təsnif edildiyi əmtəə pozisiyalarını
- ☐ əmtəələrin mümkün təsnifatının bir neçə variantını
- ☒ əmtəələrin fəaliyyət göstərmək üçün zəruri olan komponentləri
- ☐ əmtəələrin funksional imkanlarını genişləndirən komponentləri

Sual: USN-də “ləvazimatlar” anlayışı nəyi açıqlayır? (Çəki: 1)

- ☐ əmtəələrin fəaliyyət göstərmək üçün zəruri olan komponentləri
- ☒ əmtəələrin funksional imkanlarını genişləndirən komponentləri
- ☐ əmtəələrin funksional imkanlarını genişləndirən komponentləri
- ☐ əmtəənin materialı və funksiyası arasında mübahisəli halların həllini
- ☐ əmtəələrin funksiyalarına görə təsnif edildiyi əmtəə pozisiyalarını

Sual: USN-də hansı prinsipə ciddi riayət edilir? (Çəki: 1)

- ☐ istehsalın və ticarətin tənzim edilməsi məqsədilə bir əmtəəni digərindən fərqləndirmək
 - ☐ təsnifat sistemini pozmadan əmtəələrin nomenklaturasının sonradan genişləndirilməsi
 - ☐ əmtəələrin emal olunmasının ardıcılığı
 - ☒ əmtəələrin təsnifat qruplarına birmənalı aid edilmə
 - ☐ xarici ticarət dövriyyəsində iştirak edən əmtəələrin hansısa bir sistemləşdirilmiş formada siyahısının mövcudluğunun zəruriliyi
-

Sual: Bütün bölmə və qruplara, bəzi hallarda isə subpozisiyalara görə də işlənib hazırlanmış Qeydlərin məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ gömrük tariflərində tətbiq edilməsi üçün əlverişli şərait yaratmaq
 - ☐ bölmələrin formalaşdırılmasında istifadə
 - ☒ hər bir təsnifat qrupunun dəqiq həcmi və sərhədi müəyyənləşdirmək
 - ☐ lazımı əmtəələrin axtarılmasını sürətləndirmək
 - ☐ müxtəlif ölkələrin xarici ticarət üzrə məmulatlarının müqayisə edilməsi və iqtisadi-statistik təhlil aparılması
-

Sual: Uyğunlaşdırılmış sistem Nomenklaturasında təsnifatın obyektı nədir? (Çəki: 1)

- ☐ bölmələr, qruplar, yarımqruplar
 - ☒ beynəlxalq ticarətdə tədaviyə gətirilən bütün əmtəələr
 - ☐ əmtəə pozisiyaları, yapımpozisiyalar, subpozisiyalar
 - ☐ bütün bölmə və qruplara, bəzi hallarda isə subpozisiyalara görə də işlənib hazırlanmış qeydlər
 - ☐ E) qrupların sərhədlərini müəyyənləşdirən qaydalar
-

Sual: Bitki mənşəli məhsullar neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 5
 - ☒ 9
 - ☐ 11
 - ☐ 14
-

Sual: Mineral məhsullar hansı bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ XIII
 - ☐ II
 - ☒ V
 - ☐ X
 - ☐ I
-

Sual: Spirtli və spirtsiz içkilər, sirkə hansı bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ XX
 - ☐ XVII
 - ☐ XIV
 - ☐ XII
 - ☒ IV
-

Sual: Yeyinti sənayesi məhsulları hansı bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ IV
- ☐ XV
- ☐ X
- ☐ XVIII

☐ I

Sual: Hazırlanmış yeyinti yağları, heyvan və ya bitki mənşəli mumlar hansı bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ I
 - ☐ IV
 - ☐ XIX
 - ☐ X
 - ☒ III
-

Sual: Heyvan və bitki mənşəli piylər və yağlar, onların parçalanmasından əmələ gələn məhsullar hansı bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ VII
 - ☐ XVII
 - ☐ XIII
 - ☒ III
 - ☐ XXI
-

Sual: Diri heyvan və heyvandarlıq məhsulları hansı bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ II
 - ☒ I
 - ☐ V
 - ☐ III
 - ☐ IV
-

Sual: Kodun əlifbası nədir? (Çəki: 1)

- ☐ kod quruluşunun müəyyən strukturudur
 - ☐ yükləmə, daşıma, anbarlara yığılma, alıcılara xidmət mədəniyyəti və sürətinin yüksəldilməsidir
 - ☒ kodun yaranması üçün qəbul edilmiş işarələr sistemidir
 - ☐ kod obyektlərinin nizamlanmasıdır
 - ☐ mal ehtiyatlarının avtomatlaşdırılmış uçotudur
-

Sual: Kodun strukturu nədir? (Çəki: 1)

- ☐ marketing tədqiqatları üçün informasiyaların təmin olunmasıdır
 - ☐ mal ehtiyatlarının avtomatlaşdırılmış uçotudur
 - ☐ kodun yaranması üçün qəbul edilmiş işarələr sistemidir
 - ☒ işarələrin tərkibi və ardıcılıqla düzülməsinin şərti işarəsidir
 - ☐ hesablama texnikasının köməyi ilə malların avtomatlaşdırılmış identifikasiyasıdır
-

Sual: Əmtəəşünaslıq təsnifatı özündə neçə kateqoriyanı birləşdirir? (Çəki: 1)

- ☒ 10
 - ☐ 9
 - ☐ 8
 - ☐ 7
 - ☐ 6
-

Sual: Əmtəəşünaslıq təsnifatının birinci pilləsi hansıdır? (Çəki: 1)

- ☐ Yarımsinif

- ☐ Sinif
 - ☒ Şöbə
 - ☐ Qrup
 - ☐ Yarımqrup
-

Sual: Əmtəəşünaslıq təsnifatının üçüncü pilləsi hansıdır? (Çəki: 1)

- ☒ Yarımbölmə
 - ☐ Bölmə
 - ☐ Şöbə
 - ☐ Sinif
 - ☐ Yarımsinif
-

Sual: Əmtəəşünaslıq təsnifatında bütün istehlak malları neçə bölməyə ayrılır? (Çəki: 1)

- ☐ 5
 - ☐ 3
 - ☒ 2
 - ☐ 4
 - ☐ 6
-

Sual: Əmtəəşünaslıq təsnifatında bütün istehlak malları hansı bölmələrə ayrılır? (Çəki: 1)

- ☐ Qeyri-ərzaq və istehlak
 - ☐ Sənaye və qeyri-ərzaq malları
 - ☐ Ərzaq və ictimai iaşə malları
 - ☐ Ərzaq və istehlak
 - ☒ Ərzaq və qeyri-ərzaq malları
-

Sual: Bölmə əmtəəşünaslıq təsnifləşdirməsinin neçənci pilləsidir? (Çəki: 1)

- ☐ Birinci
 - ☐ Üçüncü
 - ☐ Dördüncü
 - ☐ Beşinci
 - ☒ İkinci
-

Sual: Malların dəyərini müəyyən edən ümumi nişanələri olan toplayıcı təsnifat kateqoriyası hansıdır? (Çəki: 1)

- ☐ Şöbə
 - ☐ Yarımbölmə
 - ☐ Bölmə
 - ☒ Sinif
 - ☐ Yarımsinif
-

Sual: Çeşid və mal nomenklaturası anlayışlarının bir-birinə yaxınlığı nədədir? (Çəki: 1)

- ☐ Hər ikisi malın təyinatını bildirir
 - ☐ Hər ikisi təsnifat əlamətidir
 - ☒ Hər ikisi malların siyahısı deməkdir
 - ☐ Hər ikisi istehlak xassəsidir
 - ☐ Hər ikisi malın dəyərini ifadə edir
-

Sual: Hansı anlayışlar malların siyahısını ifadə edir? (Çəki: 1)

- ☐ Təsnifat və kodlaşdırma
 - ☐ Təsnifat və mal nomenklaturası
 - ☐ Çeşid və təsnifat
 - ☒ Mal nomenklaturası və çeşid
 - ☐ Qrup və yarımqrup
-

Sual: "Assortiment" sözü fransız dilindən tərcümədə hansı mənanı verir? (Çəki: 1)

- ☐ Təsnifat
 - ☒ Çeşid
 - ☐ Nomenklatura
 - ☐ Kodlaşdırma
 - ☐ Qruplaşdırma
-

Sual: Sənaye və ticarət çeşidi: (Çəki: 1)

- ☐ Malların təsnifat qruplarıdır
 - ☐ Malların kodlaşdırma qruplarıdır
 - ☐ Malların ticarət qruplarıdır
 - ☐ Malların istehsal qruplarıdır
 - ☒ Malların çeşid qruplarıdır
-

Sual: Sənaye çeşidi başqa sözlə necə adlanır? (Çəki: 1)

- ☐ Geniş çeşid
 - ☐ Qrup çeşidi
 - ☐ Markalı çeşid
 - ☒ İstehsalat çeşidi
 - ☐ Ticarət çeşidi
-

Sual: İstehsalat çeşidi başqa sözlə necə adlanır? (Çəki: 1)

- ☐ Ticarət çeşidi
 - ☒ Sənaye çeşidi
 - ☐ Markalı çeşid
 - ☐ Qrup çeşidi
 - ☐ Geniş çeşid
-

Sual: Sənaye çeşidi nədir? (Çəki: 1)

- ☐ Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır
 - ☐ Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
 - ☐ Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir
 - ☐ Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
 - ☒ İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığımıdır
-

Sual: Ticarət çeşidi nədir? (Çəki: 1)

- ☒ Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır
- ☐ İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığımıdır
- ☐ Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- ☐ Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir

☐ Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır

Sual: Çeşid quruluşu nədir? (Çəki: 1)

- ☐ Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır
 - ☒ Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
 - ☐ İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığımıdır
 - ☐ Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir
 - ☐ Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
-

Sual: Mürəkkəb mal çeşidi nədir? (Çəki: 1)

- ☐ Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır
 - ☐ Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir
 - ☐ Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
 - ☒ Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
 - ☐ İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığımıdır
-

Sual: İstehsalat çeşidi nədir? (Çəki: 1)

- ☐ Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır
 - ☐ Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
 - ☐ Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir
 - ☐ Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
 - ☒ İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığımıdır
-

Sual: Növ əlaməti üzrə çeşid nədir? (Çəki: 1)

- ☐ Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
 - ☐ Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımıdır
 - ☒ Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığımıdır
 - ☐ Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımıdır
 - ☐ Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımıdır
-

Sual: Markalı çeşid nədir? (Çəki: 1)

- ☐ Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımıdır
 - ☐ Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
 - ☐ Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımıdır
 - ☐ Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığımıdır
 - ☒ Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımıdır
-

Sual: Faset təsnifat metodu nədir? (Çəki: 1)

- ☐ Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
 - ☐ Obyektlər çoxluğunun qruplaşmasıdır
 - ☒ Obyektlər çoxluğunun müstəqil təsnifat qruplarına bölünməsidir
 - ☐ Obyektlər çoxluğunun siniflərə bölünməsidir
 - ☐ Obyektlər çoxluğunun yarımqruplara bölünməsidir
-

Sual: İyerarxik təsnifat metodu nədir? (Çəki: 1)

- ☐ Obyektlər çoxluğunun müstəqil təsnifat qruplarına bölünməsidir
- ☐ Obyektlər çoxluğunun qruplaşmasıdır
- ☐ Obyektlər çoxluğunun siniflərə bölünməsidir
- ☒ Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
- ☐ Obyektlər çoxluğunun yarımqruplara bölünməsidir

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: USN-də ehtiyat qrupları hansılardır? (Çəki: 1)

- ☐ 66, 77 və 98
- ☐ 66, 77 və 99
- ☒ 77, 98 və 99
- ☐ 45, 68 və 88
- ☐ 66, 68 və 85

Sual: USN-nin əsas elementlərinə nə aiddir? (Çəki: 1)

- ☐ BMT-nin Standart beynəlxalq və milli təsnifat sistemləri
- ☐ Uyğunlaşdırılmış sistem haqqında Beynəlxalq Konvensiya
- ☐ Avropa İqtisadi Birliyinin Birləşmiş nomenklaturı
- ☐ Millətlər Liqasının Gömrük nomenklaturası
- ☒ təsnifat və kodlaşdırma sistemləri

Sual: Kodlaşdırma nədir? (Çəki: 1)

- ☐ mal yeridilişi prosesinin operativ idarə edilməsi
- ☒ kodun yaranması, təsnifat qruplarına və ya təsnifat obyektlərinə onun tətbiq olunması
- ☐ kod quruluşunun müəyyən strukturu
- ☐ mal ehtiyatlarının avtomatlaşdırılmış uçuğu
- ☐ kod obyektlərinin nizamlanması

Sual: Diri heyvan və heyvandarlıq məhsulları bölməsi neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☐ 8
- ☐ 21
- ☐ 12
- ☒ 5
- ☐ 44

Sual: Ahəngdar sistemdə (AS) hər bir qrupun sonunda verilən “səbət” əmtəə pozisiyalarının rolu nədən ibarətdir? (Çəki: 1)

- ☐ istehsalın və ticarətin tənzim edilməsi məqsədilə bir əmtəəni digərindən fərqləndirmək
- ☐ təsnifat sistemini pozmadan əmtəələrin nomenklaturasının sonradan genişləndirilməsi

- ☐ əmtəələrin emal olunmasının ardıcılığı
 - ☐ əmtəələrin təsnifat qruplarına birmənalı aid edilmə
 - ☒ xüsusi olaraq adı çəkilməyən əmtəələrin təsnif edilməsi
-

Sual: İstənilən çoxluğun (material, əmtəə, xassələr və s.) nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsi necə adlanır? (Çəki: 1)

- ☐ Sertifikatlaşdırma
 - ☐ Kodlaşdırma
 - ☐ Standartlaşdırma
 - ☐ Eyniləşdirmə
 - ☒ Təsnifat
-

Sual: Bir səviyyə həddində bir nişanəyə görə aparılan təsnifatlaşdırma necə adlanır? (Çəki: 1)

- ☐ Eyniləşdirmə
 - ☐ Sinifləşdirmə
 - ☐ Standartlaşdırma
 - ☒ Qruplaşdırma
 - ☐ Sertifikatlaşdırma
-

Sual: Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımı necə adlanır? (Çəki: 1)

- ☒ Geniş çeşid
 - ☐ Markalı çeşid
 - ☐ Növ əlaməti üzrə çeşid
 - ☐ Qrup çeşidi
 - ☐ Minimal çeşid
-

Sual: Köməkçi funksiyanı yerinə yetirən malların yığımı necə adlanır? (Çəki: 1)

- ☐ Geniş çeşid
 - ☒ Rast gələn çeşid
 - ☐ Markalı çeşid
 - ☐ Növ əlaməti üzrə çeşid
 - ☐ Qrup çeşidi
-

Sual: Funksional təyinatın çoxmüxtəlifliyi ilə fərqlənən, ayrı-ayrı qrupda, adda olan malların çeşidi necə adlanır? (Çəki: 1)

- ☐ Rast gələn çeşid
 - ☐ Geniş çeşid
 - ☒ Qarışıq çeşid
 - ☐ Markalı çeşid
 - ☐ Növ əlaməti üzrə çeşid
-

Sual: Sadə çeşid hansı çeşiddir? (Çəki: 1)

- ☐ Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- ☐ Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısıdır
- ☒ Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir
- ☐ İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığımıdır

○ Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır

Sual: Minimum çeşid nəyə deyilir? (Çəki: 1)

- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
 - Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımıdır
 - Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığımıdır
 - Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımıdır
 - Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımıdır
-

Sual: Hansı malların yığımı qrup çeşidi adlanır? (Çəki: 1)

- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı
 - Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımı
 - Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığımı
 - Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımı
 - Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımı
-

Sual: Hansı malların yığımı geniş çeşid adlanır? (Çəki: 1)

- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımı
 - Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı
 - Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığımı
 - Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımı
 - Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımı
-

Sual: Hansı malların yığımı rast gələn çeşid adlanır? (Çəki: 1)

- Köməkçi funksiyayı yerinə yetirən malların yığımı
 - Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımı
 - Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımı
 - Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı
 - Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığımı
-

Sual: Qarışıq çeşid nədir? (Çəki: 1)

- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımıdır
 - Funksional təyinatın çoxmüxtəlifliyi ilə fərqlənən, ayrı-ayrı qrupda, adda olan malların çeşididir
 - Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımıdır
 - Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
 - Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımıdır
-

Sual: Səməreləli çeşid nədir? (Çəki: 1)

- Funksional təyinatın çoxmüxtəlifliyi ilə fərqlənən, ayrı-ayrı qrupda, adda olan malların çeşididir
 - Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımıdır
 - Real əsaslandırılmış tələbatı tam ödəyən mallar toplusudur
 - Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımıdır
 - Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
-

Sual: Fransız dilindən tərcümədə faset sözünün mənası nədir? (Çəki: 1)

- Yonulmuş daşın tilləri

- ☐ Qeyri-düzgün formalı mirvari
- ☐ Ardıcıl bölgü
- ☐ Paralel bölgü
- ☐ Pilləli bölgü

Sual: Faset təsnifat metodu nə zaman tətbiq olunur? (Çəki: 1)

- ☐ Mal haqqında dəqiq informasiya vermək lazım gəldikdə
- ☐ Pilləli təsnifat yaratmaq lazım gəldikdə
- ☐ Dörin təsnifatlaşdırma lazım gəldikdə
- ☐ Təsnifat qruplarının sayını artırmaq lazım gəldikdə
- ☒ Təsnifat əlamətlərinin sayının artırılması lazım gəldikdə

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan hansı elmi təsnifləşdirməyə ən yaxşı misaldır? (Çəki: 1)

- ☒ D.İ.Mendeleyevin dövrü qanunu
- ☐ Dünya xəritəsi
- ☐ Qlobus
- ☐ Huk qanunu
- ☐ DÖST

Sual: Paralel kodlaşdırma metodu hansı təsnifat metoduna uyğundur? (Çəki: 1)

- ☐ İyerarxik
- ☐ Sıra
- ☐ Seriya-sıra
- ☒ Faset
- ☐ Silsilə

Sual: Faset təsnifat metodu hansı kodlaşdırma metodu ilə uyğunluq təşkil edir? (Çəki: 1)

- ☒ Paralel kodlaşdırma metodu
- ☐ Sıra-seriya kodlaşdırma metodu
- ☐ Sıra kodlaşdırma metodu
- ☐ Seriya kodlaşdırma metodu
- ☐ Ardıcıl kodlaşdırma metodu

Sual: Kod nədir? (Çəki: 1)

- ☐ Markadır
- ☐ Yarlıqdır
- ☒ İşarə və ya işarələr toplusudur
- ☐ Manipulyasiya işarəsidir
- ☐ Emblemdir

Sual: Təsnifatlaşdırmanın neçə metodu fərqləndirilir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☒ 2
 - ☐ 6
-

Sual: Hansı təsnifatlaşdırma metodları fərqləndirilir? (Çəki: 1)

- ☐ Sıra və ardıcıl
 - ☐ Sıra və sıra-seriya
 - ☐ İyerarxiyalı və ardıcıl
 - ☐ Paralel və faset
 - ☒ İyerarxiyalı və faset
-

Sual: 3 pillədən ibarət olan iyerarxik təsnifatın dərinliyi nə qədərdir? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Qrup jurnallarında tələbələrin siyahısının kodlaşdırılması hansı kodlaşdırma metoduna aiddir? (Çəki: 1)

- ☐ Sıra-seriya
 - ☐ Paralel
 - ☒ Sıra
 - ☐ Faset
 - ☐ Ardıcıl
-

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	78
Maksimal faiz	78
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan hansı təsnifatlaşdırmanın başlanğıc pilləsi hesab olunur? (Çəki: 1)

- ☒ Qruplaşdırma
 - ☐ Kodlaşdırma
 - ☐ Standartlaşdırma
 - ☐ Eyniləşdirmə
 - ☐ Sertifikatlaşdırma
-

Sual: Əmtəəşünaslıqda əsas hansı təsnifat sistemləri fərqləndirilir? (Çəki: 1)

- ☐ Sahə və sənaye təsnifatı
- ☐ Sənaye və tədris təsnifatı

- ☒ Sahə və tədris təsnifatı
 - ☐ Sahə və ticarət təsnifatı
 - ☐ Ticarət və tədris təsnifatı
-

Sual: Müxtəlif sənaye sahələrində, ticarətdə və s. istifadə olunan təsnifləşdirmə növü necə adlanır? (Çəki: 1)

- ☐ Tədris təsnifatı
 - ☒ Sahə təsnifatı
 - ☐ Sənaye təsnifatı
 - ☐ Müəssisə təsnifatı
 - ☐ Ticarət təsnifatı
-

Sual: Ayrı-ayrı mal qruplarını öyrənmək, tədris proqramlarının və dərsliklərin hazırlanması üçün yaradılan təsnifat necə adlanır? (Çəki: 1)

- ☐ Ticarət təsnifatı
 - ☐ Ticarət təsnifatı
 - ☐ Sənaye təsnifatı
 - ☒ Tədris təsnifatı
 - ☐ Sahə təsnifatı
-

Sual: Əmtəəşünaslıqda tətbiq edilən təsnifləşdirmənin dördüncü pilləsi hansıdır? (Çəki: 1)

- ☐ Bölmə
 - ☐ Yarımbölmə
 - ☒ Sinif
 - ☐ Şöbə
 - ☐ Yarımsinif
-

Sual: Yarımsinif, qrup, yarımqrup hansı təsnifat kateqoriyaları arasında aralıq pillələri təşkil edir? (Çəki: 1)

- ☐ Yarımsinif və yarımqrup
 - ☐ Tip və növ
 - ☐ Şöbə və bölmə
 - ☐ Bölmə və yarımbölmə
 - ☒ Sinif və tip
-

Sual: Malların əsas təyinatını müəyyənləşdirən təsnifat kateqoriyası hansıdır? (Çəki: 1)

- ☒ Yarımbölmə
 - ☐ Bölmə
 - ☐ Şöbə
 - ☐ Sinif
 - ☐ Yarımsinif
-

Sual: Xarakterik konstruktiv xüsusiyyətləri və keyfiyyət nişanələri olan malı müəyyən etməyə imkan verən təsnifat kateqoriyası hansıdır? (Çəki: 1)

- ☐ Sinif
 - ☒ Tip
 - ☐ Yarımbölmə
 - ☐ Bölmə
 - ☐ Şöbə
-

Sual: Aşağıdakılardan hansı təsnifləşdirmənin sonuncu bölgü kateqoriyası hesab edilə bilər? (Çəki: 1)

- ☐ Yarımbölmə
 - ☐ Tip
 - ☐ Sinif
 - ☒ Növ
 - ☐ Bölmə
-

Sual: Əmtəəşünaslıqda əsas təsnifat obyektı nədir? (Çəki: 1)

- ☒ İstehlak malları
 - ☐ İstehsal üsulları
 - ☐ Keyfiyyət göstəriciləri
 - ☐ İstehlak xasələri
 - ☐ Markalanma və qablaşdırma
-

Sual: Aşağıdakılardan hansı təsnifatlaşdırmanın ən sonuncu kateqoriyasıdır? (Çəki: 1)

- ☐ Sinif
 - ☐ Tip
 - ☒ Növ müxtəlifliyi
 - ☐ Yarımbölmə
 - ☐ Bölmə
-

Sual: Təsnifatlaşdırmanın həyata keçirildiyi əsas xassə və ya nişanə necə adlanır? (Çəki: 1)

- ☐ Təsnifat obyektı
 - ☒ Təsnifat əlaməti
 - ☐ Təsnifat elementi
 - ☐ Təsnifat metodu
 - ☐ Təsnifat kateqoriyası
-

Sual: Əmtəəşünaslıqda ən geniş tətbiq edilən təsnifat əlaməti hansıdır? (Çəki: 1)

- ☐ Materialın növü
 - ☐ İstehsal üsulu
 - ☐ Xassələr
 - ☐ Keyfiyyət göstəriciləri
 - ☒ Təyinat
-

Sual: Əmtəəşünaslıq təsnifatında ali təsnifat kateqoriyası hansıdır? (Çəki: 1)

- ☐ Yarımbölmə
 - ☒ Şöbə
 - ☐ Sinif
 - ☐ Bölmə
 - ☐ Qrup
-

Sual: Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısı necə adlanır? (Çəki: 1)

- ☐ Standartlaşdırma
- ☐ Kodlaşdırma
- ☐ Nomenklatura
- ☐ Təsnifat

● Çeşid

Sual: Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amil hansıdır? (Çəki: 1)

- ☐ Sinif
 - ☐ Təsnifat
 - ☒ Çeşid
 - ☐ Qruplaşma
 - ☐ Şöbə
-

Sual: Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısı necə adlanır? (Çəki: 1)

- ☐ Qrup
 - ☐ Təsnifat
 - ☐ Çeşid
 - ☒ Nomenklatura
 - ☐ Sinif
-

Sual: Təsnifat nədir? (Çəki: 1)

- ☐ Kodun yaradılması, onun təsnifat qruplarına və ya təsnifat obyektlərinə tətbiq olunmasıdır
 - ☒ İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
 - ☐ Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
 - ☐ Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir
 - ☐ Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısıdır
-

Sual: Qruplaşdırma nədir? (Çəki: 1)

- ☐ Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısı
 - ☐ Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
 - ☐ Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir
 - ☐ Ayrı-ayrı mal qruplarını öyrənmək, tədris proqramlarının və dərsliklərin hazırlanması üçün yaradılan təsnifatdır
 - ☒ Bir səviyyə həddində bir nişanəyə görə aparılan təsnifatlaşdırma
-

Sual: Sahə təsnifatı nədir? (Çəki: 1)

- ☒ Müxtəlif sənaye sahələrində, ticarətdə və s. istifadə olunan təsnifləşdirmə növüdür
 - ☐ Ayrı-ayrı mal qruplarını öyrənmək, tədris proqramlarının və dərsliklərin hazırlanması üçün yaradılan təsnifatdır
 - ☐ Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
 - ☐ Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir
 - ☐ Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısıdır
-

Sual: Şöbə əmtəəşünaslıq təsnifləşdirməsinin neçənci pilləsidir? (Çəki: 1)

- ☒ Birinci
 - ☐ İkinci
 - ☐ Üçüncü
 - ☐ Dördüncü
 - ☐ Beşinci
-

Sual: Yarımbölmə əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir? (Çəki: 1)

- ☒ Üçüncü
 - ☐ Dördüncü
 - ☐ Beşinci
 - ☐ Birinci
 - ☐ İkinci
-

Sual: Sınıf əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir? (Çəki: 1)

- ☒ Dördüncü
 - ☐ Üçüncü
 - ☐ Birinci
 - ☐ İkinci
 - ☐ Sonuncu
-

Sual: Yarımsınıf əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir? (Çəki: 1)

- ☐ Üçüncü
 - ☐ Dördüncü
 - ☒ Beşinci
 - ☐ İkinci
 - ☐ Altıncı
-

Sual: Qrup əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir? (Çəki: 1)

- ☐ Beşinci
 - ☒ Altıncı
 - ☐ Dördüncü
 - ☐ Üçüncü
 - ☐ İkinci
-

Sual: Yarımqrup əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir? (Çəki: 1)

- ☐ Beşinci
 - ☐ Altıncı
 - ☒ Yeddinci
 - ☐ Dördüncü
 - ☐ Üçüncü
-

Sual: Tip əmtəəşünaslıq təsnifatının neçənci kateqoriyasıdır? (Çəki: 1)

- ☐ Yeddinci
 - ☐ Altıncı
 - ☐ Beşinci
 - ☐ Dördüncü
 - ☒ Səkkizinci
-

Sual: Əmtəəşünaslıq təsnifat sisteminin səkkizinci kateqoriyası hansıdır? (Çəki: 1)

- ☒ Tip
 - ☐ Növ
 - ☐ Sınıf
 - ☐ Yarımsınıf
 - ☐ Yarımbölmə
-

Sual: Növ əmtəəşünaslıq təsnifatının neçənci kateqoriyasıdır? (Çəki: 1)

- ☐ Səkkizinci
 - ☐ Yeddinci
 - ☐ Altıncı
 - ☒ Doqquzuncu
 - ☐ Beşinci
-

Sual: Əmtəəşünaslıq təsnifat sisteminin doqquzuncu kateqoriyası hansıdır? (Çəki: 1)

- ☐ Sinif
 - ☒ Növ
 - ☐ Yarımsinif
 - ☐ Yarım bölmə
 - ☐ Tip
-

Sual: Əmtəəşünaslıq təsnifat sisteminin sonuncu kateqoriyası hansıdır? (Çəki: 1)

- ☐ Yarımsinif
 - ☐ Sinif
 - ☐ Növ
 - ☒ Növ müxtəlifliyi
 - ☐ Yarım bölmə
-

Sual: Növ müxtəlifliyi əmtəəşünaslıq təsnifatının neçənci kateqoriyasıdır? (Çəki: 1)

- ☐ Səkkizinci
 - ☐ Doqquzuncu
 - ☒ Sonuncu
 - ☐ Yeddinci
 - ☐ Altıncı
-

Sual: İstehlak mallarının çeşidi yerləşdirilməsinə görə: (Çəki: 1)

- ☐ Növlərə bölünür
 - ☐ Yarımsiniflərə bölünür
 - ☐ Növ müxtəlifliklərinə bölünür
 - ☒ Qruplara bölünür
 - ☐ Siniflərə bölünür
-

Sual: İstehlak mallarının çeşidi tələbi ödəmə dərəcəsinə görə: (Çəki: 1)

- ☐ Yarımsiniflərə bölünür
 - ☐ Siniflərə bölünür
 - ☐ Qruplara bölünür
 - ☐ Növ müxtəlifliklərinə bölünür
 - ☒ Növlərə bölünür
-

Sual: Malların çeşidi neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Malların çeşidi hansı qruplara bölünür? (Çəki: 1)

- ☐ Sənaye və istehsal çeşidi
 - ☐ Sahə və ticarət çeşidi
 - ☐ Sadə və mürəkkəb çeşid
 - ☒ Sənaye və ticarət çeşidi
 - ☐ Qrup çeşidi və markalı çeşid
-

Sual: Ticarət müəssisələrində istehsal çeşidi hansı çeşidə çevrilir? (Çəki: 1)

- ☐ Sənaye çeşidinə
 - ☐ İstehsalat çeşidinə
 - ☐ Qrup çeşidinə
 - ☒ Ticarət çeşidinə
 - ☐ Markalı çeşidə
-

Sual: Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısı necə adlanır? (Çəki: 1)

- ☐ Markalı çeşid
 - ☐ İstehsalat çeşidi
 - ☒ Ticarət çeşidi
 - ☐ Qrup çeşidi
 - ☐ Geniş çeşid
-

Sual: Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşidi necə adlanır? (Çəki: 1)

- ☒ Sadə çeşid
 - ☐ Çeşid quruluşu
 - ☐ Mürəkkəb çeşid
 - ☐ Markalı çeşid
 - ☐ Qrup çeşidi
-

Sual: Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturası necə adlanır? (Çəki: 1)

- ☐ Çeşid quruluşu
 - ☐ Sadə çeşid
 - ☒ Mürəkkəb çeşid
 - ☐ Markalı çeşid
 - ☐ Qrup çeşidi
-

Sual: Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsi necə adlanır? (Çəki: 1)

- ☒ İyerarxik təsnifat metodu
 - ☐ Paralel təsnifat metodu
 - ☐ Faset təsnifat metodu
 - ☐ Riyazi təsnifat metodu
 - ☐ Dərinləşdirilmiş təsnifat metodu
-

Sual: Obyektlər çoxluğunun müstəqil təsnifat qruplarına bölünməsi neçə adlanır? (Çəki: 1)

- ☐ İyerarxik təsnifat metodu
- ☐ Ardıcıl təsnifat metodu
- ☒ Faset təsnifat metodu
- ☐ Sıra təsnifat metodu

Sual: Praktikada iyerarxik təsnifatın dərinliyi adətən hansı qiyməti aşmır? (Çəki: 1)

- ☐ 8
 - ☐ 3
 - ☐ 12
 - ☐ 15
 - ☒ 10
-

Sual: Kodun yaradılması, onun təsnifat qruplarına və ya təsnifat obyektlərinə tətbiq olunması necə adlanır? (Çəki: 1)

- ☐ Təsnifatlaşdırma
 - ☐ Artikullaşdırma
 - ☐ Standartlaşdırma
 - ☒ kodlaşdırma
 - ☐ İdentifikasiya
-

Sual: Kodlaşdırma nədir? (Çəki: 1)

- ☐ İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
 - ☐ Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
 - ☐ Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir
 - ☐ Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısıdır
 - ☒ Kodun yaradılması, onun təsnifat qruplarına və ya təsnifat obyektlərinə tətbiq olunmasıdır
-

Sual: Kodlaşdırmanın məqsədi nədir? (Çəki: 1)

- ☒ Obyektlərə şərti işarələrin verilməsi ilə onların sistemləşdirilməsindən ibarətdir
 - ☐ İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
 - ☐ Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin olunmasından ibarətdir
 - ☐ Malın keyfiyyəti haqqında istehlakçılara informasiya verməkdən ibarətdir
 - ☐ Malın qiyməti haqqında istehlakçılara informasiya verməkdən ibarətdir
-

Sual: Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığı necə adlanır? (Çəki: 1)

- ☐ Kodun əlifbası
 - ☒ Kodun strukturu
 - ☐ Kodun əsası
 - ☐ Kodun sırası
 - ☐ Kodun uzunluğu
-

Sual: Kodun yaradılması üçün istifadə edilən işarələr sistemi necə adlanır? (Çəki: 1)

- ☐ Kodun strukturu
 - ☐ Kodun əsası
 - ☐ Kodun sırası
 - ☒ Kodun əlifbası
 - ☐ Kodun uzunluğu
-

Sual: Aşağıdakılardan hansı kodun əlifbası sırasına aid deyil? (Çəki: 1)

- ☐ Kodun rəqəm əlifbası
 - ☐ Kodun hərifi-rəqəmli əlifbası
 - ☐ Kodun hərf əlifbası
 - ☐ Kodun ştrix əlifbası
 - ☒ Kodun təsvirli əlifbası
-

Sual: İşarələri rəqəmlərdən ibarət olan kod əlifbası necə adlanır? (Çəki: 1)

- ☒ Kodun rəqəm əlifbası
 - ☐ Kodun hərifi-rəqəmli əlifbası
 - ☐ Kodun hərf əlifbası
 - ☐ Kodun ştrix əlifbası
 - ☐ Kodun təsvirli əlifbası
-

Sual: İşarələri təbii dillərin hərflərindən ibarət olan kod əlifbası necə adlanır? (Çəki: 1)

- ☐ Kodun rəqəm əlifbası
 - ☒ Kodun hərf əlifbası
 - ☐ Kodun hərifi-rəqəmli əlifbası
 - ☐ Kodun ştrix əlifbası
 - ☐ Kodun təsvirli əlifbası
-

Sual: İşarələri təbii dillərin əlifba hərflərindən və rəqəmlərdən ibarət olan kod əlifbası necə adlanır? (Çəki: 1)

- ☐ Kodun hərf əlifbası
 - ☐ Kodun ştrix əlifbası
 - ☒ Kodun hərifi-rəqəmli əlifbası
 - ☐ Kodun təsvirli əlifbası
 - ☐ Kodun rəqəm əlifbası
-

Sual: İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbası necə adlanır? (Çəki: 1)

- ☐ Kodun hərifi-rəqəmli əlifbası
 - ☐ Kodun hərf əlifbası
 - ☐ Kodun təsvirli əlifbası
 - ☒ Kodun ştrix əlifbası
 - ☐ Kodun rəqəm əlifbası
-

Sual: İşarələrin kod əlifbasındakı sayı necə adlanır? (Çəki: 1)

- ☐ Kodun əlifbası
 - ☐ Kodun strukturu
 - ☐ Kodun sırası
 - ☐ Kodun uzunluğu
 - ☒ Kodun əsası
-

Sual: İşarələrin koddakı mövqeyi necə adlanır? (Çəki: 1)

- ☒ Kodun sırası
 - ☐ Kodun əsası
 - ☐ Kodun əlifbası
 - ☐ Kodun strukturu
 - ☐ Kodun uzunluğu
-

Sual: Kodun işarələri arasındakı müəyyən məsafə necə adlanır? (Çəki: 1)

- ☐ Ştrix
 - ☒ Boşluq
 - ☐ Əsas
 - ☐ Uzunluq
 - ☐ Mövqe
-

Sual: Kodda boşluqlar nəzərə alınmadan işarələrin sayı necə adlanır? (Çəki: 1)

- ☐ Kodun sırası
 - ☐ Kodun əsası
 - ☒ Kodun uzunluğu
 - ☐ Kodun əlifbası
 - ☐ Kodun strukturu
-

Sual: Kodda boşluqlar da nəzərə alınmaqla işarələrin sayı necə adlanır? (Çəki: 1)

- ☐ Kodun əlifbası
 - ☐ Kodun strukturu
 - ☐ Kodun uzunluğu
 - ☒ Kodun əsası
 - ☐ Kodun sırası
-

Sual: Kodun strukturu nəyə deyilir? (Çəki: 1)

- ☐ Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
 - ☐ İşarələrin kod əlifbasındakı sayıdır
 - ☐ Kodun işarələri arasındakı müəyyən məsafədir
 - ☐ Kodda boşluqlar da nəzərə alınmaqla işarələrin sayıdır
 - ☒ Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
-

Sual: Kodun əlifbası nədir? (Çəki: 1)

- ☒ Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
 - ☐ Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
 - ☐ İşarələrin kod əlifbasındakı sayıdır
 - ☐ Kodun işarələri arasındakı müəyyən məsafədir
 - ☐ Kodda boşluqlar da nəzərə alınmaqla işarələrin sayıdır
-

Sual: Kodda olan boşluq nəyə deyilir? (Çəki: 1)

- ☐ Kodda boşluqlar da nəzərə alınmaqla işarələrin sayıdır
 - ☐ İşarələrin kod əlifbasındakı sayıdır
 - ☒ Kodun işarələri arasındakı müəyyən məsafədir
 - ☐ Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
 - ☐ Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
-

Sual: Kodun rəqəm əlifbası nəyə deyilir? (Çəki: 1)

- ☐ İşarələri təbii dillərin hərflərindən ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri təbii dillərin əlifba hərflərindən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır
 - ☒ İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri ştrixlərdən və hərflərdən ibarət olan kod əlifbasıdır
-

Sual: Kodun hərf əlifbası nəyə deyilir? (Çəki: 1)

- ☐ İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri təbii dillərin əlifba hərflərindən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır
 - ☒ İşarələri təbii dillərin hərflərindən ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri ştrixlərdən və hərflərdən ibarət olan kod əlifbasıdır
-

Sual: Kodun hərf –rəqəm əlifbası nəyə deyilir? (Çəki: 1)

- ☐ İşarələri ştrixlərdən və hərflərdən ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri təbii dillərin hərflərindən ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır
 - ☒ İşarələri təbii dillərin əlifba hərflərindən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır
-

Sual: Kodun ştrix əlifbası nəyə deyilir? (Çəki: 1)

- ☒ İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri ştrixlərdən və hərflərdən ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri təbii dillərin əlifba hərflərindən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri təbii dillərin hərflərindən ibarət olan kod əlifbasıdır
 - ☐ İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
-

Sual: 54 3121 1211 kodunun uzunluğu neçəyə bərabərdir? (Çəki: 1)

- ☒ 10
 - ☐ 12
 - ☐ 11
 - ☐ 9
 - ☐ 8
-

Sual: 54 3121 1211 kodunun əsası neçəyə bərabərdir? (Çəki: 1)

- ☐ 10
 - ☒ 12
 - ☐ 9
 - ☐ 8
 - ☐ 11
-

Sual: Praktikada neçə kodlaşdırma metodundan istifadə edilir? (Çəki: 1)

- ☐ 5
 - ☐ 3
 - ☒ 4
 - ☐ 2
 - ☐ 1
-

Sual: İyerarxik təsnifat metodu hansı kodlaşdırma metodu ilə uyğunluq təşkil edir? (Çəki: 1)

- ☐ Paralel kodlaşdırma metodu
 - ☒ Ardıcıl kodlaşdırma metodu
 - ☐ Sıra-seriya kodlaşdırma metodu
 - ☐ Sıra kodlaşdırma metodu
 - ☐ Seriya kodlaşdırma metodu
-

Sual: Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəd neçə adlanır? (Çəki: 1)

- ☒ Təsnifləşdirici
 - ☐ Kodlaşdırıcı
 - ☐ Kodlaşdırma sistemi
 - ☐ Standart
 - ☐ Preyskurant
-

Sual: Təsnifləşdiricilərin hansı kateqoriyaları fərqləndirilir? (Çəki: 1)

- ☐ Sənaye, ticarət, sahə
 - ☒ Dövlət, sahə, müəssisə
 - ☐ Dövlət, ticarət, sənaye
 - ☐ Tədris, sahə, müəssisə
 - ☐ Tədris, ticarət, müəssisə
-

Sual: Müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici necə adlanır? (Çəki: 1)

- ☐ Sahə təsnifləşdiricisi
 - ☐ Ümumdövlət təsnifləşdiricisi
 - ☐ Sənaye təsnifləşdiricisi
 - ☐ Ticarət təsnifləşdiricisi
 - ☒ Müəssisə təsnifləşdiricisi
-

Sual: Sıra kodlaşdırma metodu nədir? (Çəki: 1)

- ☒ Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir
 - ☐ Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
 - ☐ İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
 - ☐ Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
 - ☐ Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
-

Sual: Təsnifləşdirici nədir? (Çəki: 1)

- ☒ Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəddir
 - ☐ Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmusudur
 - ☐ Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
 - ☐ Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
 - ☐ İşarələrin kod əlifbasındakı sayıdır
-

Sual: Təsnifləşdiricinin mövqeyi (pozisiyası) nədir? (Çəki: 1)

- ☐ Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayıdır
- ☒ Təsnifatlaşdırılan qrupların və ya təsnifat obyektlərinin adları və kodlarıdır
- ☐ Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamətdir
- ☐ Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəddir

☐ Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmuudur

Sual: Təsnifat qruplarının və ya təsnifat obyektlərinin işarələnməsi üçün tətbiq olunan işarə və ya işarələr toplusu necə adlanır? (Çəki: 1)

- ☐ Şerti işarə
 - ☒ Kod
 - ☐ Təsnifat
 - ☐ Nomenklatura
 - ☐ Çeşid
-

Sual: Kodlaşdırma sistemi dedikdə ... nəzərdə tutulur. (Çəki: 1)

- ☒ təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmusu
 - ☐ kod işarələri arasındakı müəyyən məsafə
 - ☐ kod tərkibinin şerti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığı
 - ☐ kodun yaradılması üçün istifadə edilən işarələr toplusu
 - ☐ işarələrin kod əlifbasındakı sayı
-

Sual: Praktiki cəhətdən mövcud olan kodlaşdırma metodlarının sayını göstərin. (Çəki: 1)

- ☐ 5
 - ☒ 4
 - ☐ 3
 - ☐ 1
 - ☐ 2
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	39
Maksimal faiz	39
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	2 %

Sual: İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığımı necə adlanır? (Çəki: 1)

- ☐ Ticarət çeşidi
 - ☒ Sənaye çeşidi
 - ☐ Qrup çeşidi
 - ☐ Geniş çeşid
 - ☐ Markalı çeşid
-

Sual: İyerarxik təsnifat metodunun əsas xüsusiyyəti hansıdır? (Çəki: 1)

- ☐ Təsnifat qruplarının arasında zəif əlaqənin olması
 - ☒ Təsnifat qruplarının arasında sıx əlaqənin olması
 - ☐ Təsnifat qruplarının arasında əlaqənin olmaması
 - ☐ Pillələrin olmaması
 - ☐ Qruplaşmaların eyni əlamət üzrə aparılması
-

Sual: İyerarxik təsnifatda təsnifatlaşdırılan qrupların məcmusu necə adlanır? (Çəki: 1)

- ☐ Təsnifat əlaməti
 - ☐ Təsnifat nişanəsi
 - ☒ Təsnifat pilləsi
 - ☐ Təsnifat elementi
 - ☐ Təsnifat obyektı
-

Sual: İyerarxik təsnifatda təsnifat əlamətlərinin və pillələrin miqdarı nəyi ifadə edir? (Çəki: 1)

- ☐ Təsnifat pilləsi
 - ☐ Təsnifat əlaməti
 - ☐ Təsnifat nişanəsi
 - ☒ Təsnifatın dərinliyi
 - ☐ Təsnifat elementi
-

Sual: Təsnifat pilləsi nədir? (Çəki: 1)

- ☐ İyerarxik təsnifatda təsnifat qruplarının ümumi miqdarıdır
 - ☐ İyerarxik təsnifatda təsnifat əlamətlərinin və pillələrin miqdarıdır
 - ☐ İyerarxik təsnifatda təsnifat əlamətlərinin miqdarıdır
 - ☐ İyerarxik təsnifatda təsnifat obyektlərinin miqdarıdır
 - ☒ İyerarxik təsnifatda təsnifatlaşdırılan qrupların məcmusudur
-

Sual: Təsnifatın dərinliyi nədir? (Çəki: 1)

- ☒ İyerarxik təsnifatda təsnifat əlamətlərinin və pillələrin miqdarıdır
 - ☐ İyerarxik təsnifatda təsnifatlaşdırılan qrupların məcmusudur
 - ☐ İyerarxik təsnifatda təsnifat əlamətlərinin miqdarıdır
 - ☐ İyerarxik təsnifatda təsnifat obyektlərinin miqdarıdır
 - ☐ İyerarxik təsnifatda təsnifat qruplarının ümumi miqdarıdır
-

Sual: Aşağıdakılardan hansı kodun struktur elementlərinə aiddir? (Çəki: 1)

- ☐ Kodun əlifbası
 - ☐ Kodun əsası
 - ☒ Kodun ardıcılığı
 - ☐ Kodun sırası
 - ☐ Kodun uzunluğu
-

Sual: Kodun əsası nəyə deyilir? (Çəki: 1)

- ☐ Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
 - ☒ İşarələrin kod əlifbasındakı sayıdır
 - ☐ Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
 - ☐ Kodun işarələri arasındakı müəyyən məsafədir
 - ☐ Kodda boşluqlar nəzərə alınmadan işarələrin sayıdır
-

Sual: Kodun əsası: (Çəki: 1)

- ☐ Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
 - ☐ Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
 - ☐ Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
 - ☒ Kodda boşluqlar da nəzərə alınmaqla işarələrin sayıdır
 - ☐ Kodda boşluqlar nəzərə alınmadan işarələrin sayıdır
-

Sual: Kodun əsası ilə boşluqları arasındakı fərq nəyə bərabərdir? (Çəki: 1)

- ☐ Rəqəmlərin sayına
 - ☐ Hərflərin sayına
 - ☐ Hərflər və rəqəmlərin sayına
 - ☐ Ştrixlərin sayına
 - ☒ Kodun uzunluğuna
-

Sual: Kodun uzunluğu: (Çəki: 1)

- ☒ Kodun əsası ilə boşluqları arasındakı fərqə bərabərdir
 - ☐ Kodun əsası ilə işarələr arasındakı fərqə bərabərdir
 - ☐ Kodun əsası ilə rəqəmlər arasındakı fərqə bərabərdir
 - ☐ Kodun əsası ilə hərflər arasındakı fərqə bərabərdir
 - ☐ Kodun əsası ilə hərflər arasındakı fərqə bərabərdir
-

Sual: Kodun sırası nəyə deyilir? (Çəki: 1)

- ☐ Kodun işarələri arasındakı müəyyən məsafədir
 - ☒ İşarələrin koddakı mövqeyidir
 - ☐ Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
 - ☐ İşarələrin kod əlifbasındakı sayıdır
 - ☐ Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
-

Sual: Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsi hansı kodlaşdırma metodudur? (Çəki: 1)

- ☐ Seriya kodlaşdırma metodu
 - ☐ Sıra-seriya kodlaşdırma metodu
 - ☐ Ardıcıl kodlaşdırma metodu
 - ☒ Sıra kodlaşdırma metodu
 - ☐ Paralel kodlaşdırma metodu
-

Sual: Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsi hansı kodlaşdırma metodudur? (Çəki: 1)

- ☐ Paralel kodlaşdırma metodu
 - ☐ Ardıcıl kodlaşdırma metodu
 - ☐ Seriya kodlaşdırma metodu
 - ☐ Sıra kodlaşdırma metodu
 - ☒ Sıra-seriya kodlaşdırma metodu
-

Sual: İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılması hansı metoddur? (Çəki: 1)

- ☒ Ardıcıl kodlaşdırma metodu
 - ☐ Sıra-seriya kodlaşdırma metodu
 - ☐ Sıra kodlaşdırma metodu
 - ☐ Seriya kodlaşdırma metodu
 - ☐ Paralel kodlaşdırma metodu
-

Sual: Ardıcıl kodlaşdırma metodu hansı təsnifat metoduna uyğundur? (Çəki: 1)

- ☐ Faset
- ☒ İyerarxik

- ☐ Paralel
 - ☐ Sıra
 - ☐ Sıra-seriya
-

Sual: Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmusu necə adlanır? (Çəki: 1)

- ☐ Təsnifat sistemi
 - ☐ Qruplaşdırma sistemi
 - ☐ Kodlaşdırma qaydaları
 - ☒ Kodlaşdırma sistemi
 - ☐ Təsnifat qaydaları
-

Sual: Müəyyən kodlaşdırma sistemləri nəyin əsasında yaradılır? (Çəki: 1)

- ☐ Preyskurantlar əsasında
 - ☐ Kodlaşdırma metodları əsasında
 - ☐ Təsnifat metodları əsasında
 - ☐ Standartlar əsasında
 - ☒ Təsnifləşdiricilər əsasında
-

Sual: Təsnifləşdiricinin mövqeyi və tutumu nəyi ifadə edir? (Çəki: 1)

- ☐ Kateqoriyalarını
 - ☒ Strukturunu
 - ☐ Növlərini
 - ☐ Tətbiq sahələrini
 - ☐ Metodlarını
-

Sual: Təsnifatlaşdırılan qrupların və ya təsnifat obyektlərinin adları və kodları necə adlanır? (Çəki: 1)

- ☐ Təsnifləşdiricinin tutumu
 - ☐ Təsnifləşdiricinin kateqoriyası
 - ☒ Təsnifləşdiricinin mövqeyi
 - ☐ Təsnifləşdiricinin növləri
 - ☐ Təsnifləşdiricinin tətbiq sahələri
-

Sual: Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayı necə adlanır? (Çəki: 1)

- ☐ Təsnifləşdiricinin mövqeyi
 - ☐ Təsnifləşdiricinin nömrəsi
 - ☐ Təsnifləşdiricinin sayı
 - ☒ Təsnifləşdiricinin tutumu
 - ☐ Təsnifləşdiricinin əmsalı
-

Sual: Təsnifləşdiricilər neçə kateqoriyaya bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
 - ☒ 3
-

Sual: Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici necə adlanır? (Çəki: 1)

- ☐ Ümumdövlət təsnifləşdiricisi
 - ☐ Müəssisə təsnifləşdiricisi
 - ☐ Sənaye təsnifləşdiricisi
 - ☒ Sahə təsnifləşdiricisi
 - ☐ Ticarət təsnifləşdiricisi
-

Sual: Sıra-seriya kodlaşdırma metodu nədir? (Çəki: 1)

- ☐ Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir
 - ☒ Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
 - ☐ İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
 - ☐ Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
 - ☐ Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
-

Sual: Ardıcıl kodlaşdırma metodu nədir? (Çəki: 1)

- ☐ Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
 - ☐ Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir
 - ☒ İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
 - ☐ Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
 - ☐ Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
-

Sual: Paralel kodlaşdırma metodu nədir? (Çəki: 1)

- ☐ Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir
 - ☐ İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
 - ☐ Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
 - ☒ Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
 - ☐ Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
-

Sual: Kodlaşdırma sistemi nədir? (Çəki: 1)

- ☐ Kodun işarələri arasındakı müəyyən məsafədir
 - ☐ Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
 - ☐ Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
 - ☐ İşarələrin kod əlifbasındakı sayıdır
 - ☒ Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmusudur
-

Sual: Təsnifləşdiricinin strukturu dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Təsnifləşdiricinin mövqelərinin ən yüksək sayı
- ☐ Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamət
- ☒ Təsnifləşdiricinin mövqeyi və tutumu

- ☐ Təsnifat qruplarının sayı
 - ☐ Təsnifat obyektlərinin sayı
-

Sual: Təsnifləşdiricinin kateqoriyası nədir? (Çəki: 1)

- ☐ Təsnifatlaşdırılan qrupların və ya təsnifat obyektlərinin adları və kodlarıdır
 - ☐ Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayıdır
 - ☐ Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəddir
 - ☒ Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamətdir
 - ☐ Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmuudur
-

Sual: Təsnifləşdiricinin tutumu dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Kodların sayı
 - ☐ Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamət
 - ☐ Təsnifat qruplarının sayı
 - ☐ Təsnifat obyektlərinin sayı
 - ☒ Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayı
-

Sual: Ümumdövlət təsnifləşdiricisi nədir? (Çəki: 1)

- ☒ Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilən və avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq edilən təsnifləşdiricidir
 - ☐ Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici
 - ☐ Müəssisənin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici
 - ☐ Sənaye sahələrinin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
 - ☐ Ticarət sahəsinin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
-

Sual: Sahə təsnifləşdiricisi nədir? (Çəki: 1)

- ☐ Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilən və avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq edilən təsnifləşdiricidir
 - ☒ Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
 - ☐ Müəssisənin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
 - ☐ Sənaye sahələrinin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
 - ☐ Ticarət sahəsinin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
-

Sual: Müəssisə təsnifləşdiricisi nədir? (Çəki: 1)

- ☐ Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- ☐ Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilən və avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq edilən təsnifləşdiricidir

- ☒ Müəssisənin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
 - ☐ Sənaye sahələrinin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
 - ☐ Ticarət sahəsinin avtomatlaşdırılmış idarəetmə sistemində müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
-

Sual: Əvvəlcədən şərtləndirilmiş istənilən tutumlu təsnifat obyektlərinin kodlaşdırılması üçün hansı metoddan istifadə olunur? (Çəki: 1)

- ☐ Ardıcıl kodlaşdırma metodu
 - ☐ Sıra-seriya kodlaşdırma metodu
 - ☐ Seriya kodlaşdırma metodu
 - ☐ Sıra kodlaşdırma metodu
 - ☒ Paralel kodlaşdırma metodu
-

Sual: Təsnifatın dərinliyi nədir? (Çəki: 1)

- ☒ İyerarxik təsnifatda təsnifat əlamətlərinin və pillələrin miqdarıdır
 - ☐ İyerarxik təsnifatda təsnifatlaşdırılan qrupların məcmusudur
 - ☐ İyerarxik təsnifatda təsnifat əlamətlərinin miqdarıdır
 - ☐ İyerarxik təsnifatda təsnifat obyektlərinin miqdarıdır
 - ☐ İyerarxik təsnifatda təsnifat qruplarının ümumi miqdarıdır
-

Sual: Aşağıdakı cərgələrdən hansı təsnifatın ali səviyyəsidir? (Çəki: 1)

- ☒ bölmə
 - ☐ pozisiya
 - ☐ subpozisiya
 - ☐ sinif
 - ☐ qrup
-

Sual: USN-də ərəb rəqəmləri ilə hansı səviyyələr işarələnir? (Çəki: 1)

- ☒ əmtəə qrupları, pozisiya və subpozisiya
 - ☐ yarımqrup, sinif və yarımpozisiya
 - ☐ qrup, yarımqrup və sinif
 - ☐ qrup, pozisiya və yarımpozisiya
 - ☐ pozisiya, yarımpozisiya və sinif
-

Sual: USN-də bölmə və yarımqruplar necə işarələnir? (Çəki: 1)

- ☒ rum rəqəmləri ilə
 - ☐ latın hərfləri ilə
 - ☐ ərəb rəqəmləri ilə
 - ☐ kiril hərfləri ilə
 - ☐ ingilis hərfləri ilə
-

Sual: USN-də ərəb rəqəmləri ilə hansı səviyyələr işarələnir? (Çəki: 1)

- ☒ əmtəə qrupları, pozisiya və subpozisiya
 - ☐ yarımqrup, sinif və yarımpozisiya
 - ☐ qrup, yarımqrup və sinif
 - ☐ qrup, pozisiya və yarımpozisiya
 - ☐ pozisiya, yarımpozisiya və sinif
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	55
Maksimal faiz	55
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İstehlak mallarının çeşidi istehlak xarakterinə görə: (Çəki: 1)

- ☐ Növlərə bölünür
- ☒ Növ müxtəlifliklərinə bölünür
- ☐ Qruplara bölünür
- ☐ Siniflərə bölünür
- ☐ Yarımsiniflərə bölünür

Sual: İlk dəfə sistemləşdirmə məsələləri ilə hansı elm sahəsində məşğul olmuşlar? (Çəki: 1)

- ☐ Riyaziyyatda
- ☒ Zoologiya və botanikada
- ☐ Fizikada
- ☐ Tarixdə və coğrafiyada
- ☐ Ədəbiyyatda

Sual: İstehlak mallarının çeşidi hansı əlamətinə görə qruplara bölünür? (Çəki: 1)

- ☒ Yerləşdirilməsinə görə
- ☐ Tələbi ödəmə dərəcəsinə görə
- ☐ İstehlak xarakterinə görə
- ☐ Xassələrə görə
- ☐ Keyfiyyətinə görə

Sual: İstehlak mallarının çeşidi hansı əlamətinə görə növlərə bölünür? (Çəki: 1)

- ☐ Xassələrə görə
- ☐ Yerləşdirilməsinə görə
- ☐ İstehlak xarakterinə görə
- ☐ Keyfiyyətinə görə
- ☒ Tələbi ödəmə dərəcəsinə görə

Sual: İstehlak mallarının çeşidi hansı əlamətinə görə növ müxtəlifliklərinə bölünür? (Çəki: 1)

- ☐ Tələbi ödəmə dərəcəsinə görə
- ☒ İstehlak xarakterinə görə
- ☐ Yerləşdirilməsinə görə
- ☐ Xassələrə görə
- ☐ Keyfiyyətinə görə

Sual: İstehlak mallarının çeşidi hansı əlamətinə görə yarımqruplara bölünür? (Çəki: 1)

- ☐ Yerləşdirilməsinə görə
- ☐ Tələbi ödəmə dərəcəsinə görə
- ☒ Tələbi ödəmə dairəsinə görə

- ☐ Xassələriə görə
 - ☐ Keyfiyyətinə görə
-

Sual: Qruplaşma: (Çəki: 1)

- ☐ İstehlak mallarının çeşidinin qiymətinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir
 - ☒ İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
-

Sual: Yarımqrup: (Çəki: 1)

- ☐ İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir
 - ☒ İstehlak mallarının çeşidinin tələbi ödəmə dairəsinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir
-

Sual: Növ : (Çəki: 1)

- ☒ İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin qiymətinə görə bölünməsidir
-

Sual: Növ müxtəlifliyi: (Çəki: 1)

- ☐ İstehlak mallarının çeşidinin qiymətinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
 - ☐ İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir
 - ☒ İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir
-

Sual: Mal nomenklaturası nədir? (Çəki: 1)

- ☐ İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
 - ☒ Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısı
 - ☐ Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir
 - ☐ Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısı
 - ☐ İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
-

Sual: "Mal nomenklaturası" və "çeşid" arasındakı fərqlənmə nə ilə bağlıdır? (Çəki: 1)

- ☐ Tələbatla
 - ☐ Əhatə dairəsi ilə
 - ☐ Bölgü ilə
 - ☐ Təsnifat əlaməti ilə
 - ☒ Təyinatla
-

Sual: Malların çeşidi: (Çəki: 1)

- ☐ Müəyyən peşə fəaliyyətini nizama salmaq üçündür
- ☐ Müxtəlif sahələrdə tətbiq edilmək üçündür

- ☒ İstehlakçıların tələbatını ödəmək üçündür
 - ☐ Mallara olan tələbatı proqnozlaşdırmaq üçündür
 - ☐ Malların keyfiyyətini idarə etmək üçündür
-

Sual: Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbəti necə adlanır? (Çəki: 1)

- ☐ Qrup çeşidi
 - ☐ Markalı çeşid
 - ☐ Sadə çeşid
 - ☐ Mürəkkəb çeşid
 - ☒ Çeşid quruluşu
-

Sual: Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı necə adlanır? (Çəki: 1)

- ☐ Sadə çeşid
 - ☐ Çeşid quruluşu
 - ☐ Mürəkkəb çeşid
 - ☒ Minimum çeşid
 - ☐ Markalı çeşid
-

Sual: Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığımı necə adlanır? (Çəki: 1)

- ☐ Çeşid quruluşu
 - ☐ Sadə çeşid
 - ☐ Mürəkkəb çeşid
 - ☐ Minimal çeşid
 - ☒ Qrup çeşidi
-

Sual: Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığımı necə adlanır? (Çəki: 1)

- ☐ Qrup çeşidi
 - ☒ Növ əlaməti üzrə çeşid
 - ☐ Minimal çeşid
 - ☐ Mürəkkəb çeşid
 - ☐ Sadə çeşid
-

Sual: Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımı necə adlanır? (Çəki: 1)

- ☐ Qrup çeşidi
 - ☐ Minimal çeşid
 - ☐ Növ əlaməti üzrə çeşid
 - ☒ Markalı çeşid
 - ☐ Mürəkkəb çeşid
-

Sual: Azərbaycan Respublikası xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası hansı sənədlərə əsasən tərtib edilir? (Çəki: 1)

- ☐ İSO və EAN
- ☐ EAN və UPA
- ☐ İSO və UPA
- ☒ HSN(USN) və AİB BN
- ☐ DÖST və İSO

Sual: Aşağıdakılardan hansı beynəlxalq ticarətdə əmtəələrin təsnifat və kodlarının müəyyən edilməsində əsas hesab edilir? (Çəki: 1)

- ☐ DÖST və İSO
 - ☐ İSO və EAN
 - ☐ EAN və UPA
 - ☐ İSO və UPA
 - ☒ HSN(USN) və AİB BN
-

Sual: Əmtəələrin təsnifatının və kodlaşdırılmasının uyğunlaşdırılmış nomenklatura sisteminin struktur elementləri hansılardır? (Çəki: 1)

- ☒ Təsnifat və kodlaşdırma sistemləri
 - ☐ Təsnifatın dərinliyi və mal pozisiyalarının sayı
 - ☐ Əmtəə kodlarının sayı və mal pozisiyalarının sayı
 - ☐ Təsnifat və kodlaşdırma metodları
 - ☐ Təsnifat və kodlaşdırma əlamətləri
-

Sual: HSN (USN) üzrə təsnifat neçə pillədən ibarətdir? (Çəki: 1)

- ☐ 5
 - ☒ 6
 - ☐ 4
 - ☐ 3
 - ☐ 2
-

Sual: HSN (USN) üzrə təsnifatın birinci pilləsi hansıdır? (Çəki: 1)

- ☐ Qruplar
 - ☐ Yarımqruplar
 - ☒ Bölmələr
 - ☐ Mal pozisiyaları
 - ☐ Alt pozisiyalar
-

Sual: HSN (USN) üzrə təsnifatda neçə bölmə vardır? (Çəki: 1)

- ☒ 21
 - ☐ 18
 - ☐ 19
 - ☐ 22
 - ☐ 23
-

Sual: HSN(USN) üzrə təsnifatın ikinci pilləsi hansıdır? (Çəki: 1)

- ☐ Subpozisiyalar
 - ☐ Yarımqruplar
 - ☐ Mal pozisiyaları
 - ☐ Alt pozisiyalar
 - ☒ Qruplar
-

Sual: HSN (USN) üzrə təsnifatda neçə qrup vardır? (Çəki: 1)

- ☒ 97
- ☐ 96
- ☐ 98

- ☐ 95
 - ☐ 94
-

Sual: HSN (USN) üzrə təsnifatın üçüncü pilləsi hansıdır? (Çəki: 1)

- ☐ Mal pozisiyaları
 - ☒ Yarımqruplar
 - ☐ Alt pozisiyalar
 - ☐ Subpozisiyalar
 - ☐ Bölmələr
-

Sual: HNS (UNS) üzrə təsnifatda neçə yarımqrup vardır? (Çəki: 1)

- ☐ 34
 - ☐ 32
 - ☒ 33
 - ☐ 31
 - ☐ 30
-

Sual: HSN (USN) üzrə təsnifatın dördüncü pilləsi hansıdır? (Çəki: 1)

- ☐ Bölmələr
 - ☐ Alt pozisiyalar
 - ☐ Subpozisiyalar
 - ☒ Əmtəə pozisiyaları
 - ☐ Yarımqruplar
-

Sual: HSN (USN) üzrə təsnifatın beşinci pilləsi hansıdır? (Çəki: 1)

- ☒ Alt pozisiyalar
 - ☐ Subpozisiyalar
 - ☐ Bölmələr
 - ☐ Yarımqruplar
 - ☐ Qruplar
-

Sual: HSN (USN) üzrə təsnifatın altıncı pilləsi hansıdır? (Çəki: 1)

- ☐ Bölmələr
 - ☐ Yarımqruplar
 - ☒ Subpozisiyalar
 - ☐ Qruplar
 - ☐ Mal pozisiyaları
-

Sual: Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında mallar neçə rəqəmli koda malik olurlar? (Çəki: 1)

- ☐ 6
 - ☐ 7
 - ☐ 8
 - ☐ 10
 - ☒ 9
-

Sual: Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının 9-cu rəqəmi nəyi ifadə edir? (Çəki: 1)

- ☐ Qrupu göstərir

- ☐ Yarımqruplara bölgünü göstərir
 - ☒ Pozisiyaların detallaşdırılması üçün nəzərdə tutulur
 - ☐ Bölmənin sırasını göstərir
 - ☐ Bölmələrin sayını göstərir
-

Sual: Əmtəələrin harmonik sistem nomenklaturasında (HSN) kodlaşdırma üçün hansı işarələrdən istifadə olunur? (Çəki: 1)

- ☐ Ştrixlərdən
 - ☐ Hərflərdən
 - ☐ Hərf-rəqəmlərdən
 - ☒ Rəqəmlərdən
 - ☐ Ştrix və boşluqlardan
-

Sual: Əmtəələrin harmonik nomenklatura sistemində bölmələr və yarımqruplar nə ilə işarəlenir? (Çəki: 1)

- ☐ “—” ilə
 - ☐ Ərəb rəqəmləri ilə
 - ☐ Hərflərlə
 - ☐ Ştrixlərlə
 - ☒ Rum rəqəmləri ilə
-

Sual: HNS-də təsnifatın hansı pillələri Rum rəqəmləri ilə işarəlenir? (Çəki: 1)

- ☒ Bölmələr və yarımqruplar
 - ☐ Bölmələr və qruplar
 - ☐ Qruplar və yarımqruplar
 - ☐ Yarımqruplar və pozisiyalar
 - ☐ Alt pozisiyalar və subpozisiyalar
-

Sual: HNS-də qruplar, pozisiyalar və subpozisiyalar nə ilə işarəlenir? (Çəki: 1)

- ☐ Rum rəqəmləri ilə
 - ☒ Ərəb rəqəmləri ilə
 - ☐ Hərflərlə
 - ☐ Ştrixlərlə
 - ☐ “—” ilə
-

Sual: HNS-də təsnifatın hansı pillələri Ərəb rəqəmləri ilə işarəlenir? (Çəki: 1)

- ☐ Bölmələr, qruplar və yarımqruplar
 - ☐ Bölmələr və yarımqruplar
 - ☒ Qruplar, pozisiyalar və subpozisiyalar
 - ☐ Bölmələr və qruplar
 - ☐ Alt pozisiyalar və subpozisiyalar
-

Sual: HNS-də təsnifatın hansı pilləsi üçün rəqəmli kod nəzərdə tutulmayıb? (Çəki: 1)

- ☐ Subpozisiyalar üçün
 - ☐ Bölmələr üçün
 - ☐ Yarımqruplar üçün
 - ☒ Alt pozisiyalar üçün
 - ☐ Qruplar üçün
-

Sual: HSN-da alt pozisiyalar necə işarələnir? (Çəki: 1)

- ☐ Ştrixlərlə
 - ☐ Ərəb rəqəmləri ilə
 - ☐ Rum rəqəmləri ilə
 - ☐ Hərflərlə
 - ☒ “—” ilə
-

Sual: HSN-də təsnifatın hansı pilləsi “—” ilə işarələnir? (Çəki: 1)

- ☒ Alt pozisiyalar
 - ☐ Subpozisiyalar
 - ☐ Bölmələr
 - ☐ Yarımqruplar
 - ☐ Qruplar
-

Sual: HSN-də malın adının əvvəlində hansı işarə qoyulur? (Çəki: 1)

- ☐ Rəqəm
 - ☒ “—”
 - ☐ Ştrix
 - ☐ “÷”
 - ☐ “≠”
-

Sual: HSN-də rəqəmli kodun vahid sırasını müəyyən etmək üçün sonradan detallaşdırılmayan təsnifat qruplarına hansı rəqəm əlavə edilir? (Çəki: 1)

- ☐ 2
 - ☐ 1
 - ☒ 0
 - ☐ 3
 - ☐ 4
-

Sual: Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “bölmələr” təsnifatın neçənci pilləsində yerləşir? (Çəki: 1)

- ☐ İkinci
 - ☐ Üçüncü
 - ☐ Dördüncü
 - ☒ Birinci
 - ☐ Beşinci
-

Sual: Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “qruplar” təsnifatın neçənci pilləsində yerləşir? (Çəki: 1)

- ☐ Birinci
 - ☐ Üçüncü
 - ☐ Dördüncü
 - ☐ Beşinci
 - ☒ İkinci
-

Sual: Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “yarımqruplar” təsnifatın neçənci pilləsində yerləşir? (Çəki: 1)

- ☒ Üçüncü
- ☐ İkinci
- ☐ Dördüncü

- ☐ Beşinci
 - ☐ Altıncı
-

Sual: Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “mal pozisiyaları” təsnifatın neçənci pilləsində yerləşir? (Çəki: 1)

- ☐ Üçüncü
 - ☒ Dördüncü
 - ☐ İkinci
 - ☐ Beşinci
 - ☐ Altıncı
-

Sual: Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “alt pozisiyalar” təsnifatın neçənci pilləsində yerləşir? (Çəki: 1)

- ☐ Dördüncü
 - ☐ Üçüncü
 - ☒ Beşinci
 - ☐ İkinci
 - ☐ Altıncı
-

Sual: Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “subpozisiyalar” təsnifatın neçənci pilləsində yerləşir? (Çəki: 1)

- ☐ Beşinci
 - ☐ Dördüncü
 - ☐ Üçüncü
 - ☒ Altıncı
 - ☐ İkinci
-

Sual: Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının neçənci rəqəmləri AİB BN-dan götürülür? (Çəki: 1)

- ☐ 8-ci və 9-cu
 - ☒ 7-ci və 8-ci
 - ☐ 6-cı və 7-ci
 - ☐ 5-ci və 6-cı
 - ☐ 4-cü və 5-ci
-

Sual: Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının ilk 6 rəqəmi haradan götürülür? (Çəki: 1)

- ☐ AİB BN-dan
 - ☐ EAN-dan
 - ☒ HSN (USN)-dən
 - ☐ İSO-dan
 - ☐ UPA-dan
-

Sual: HNS-də “sair mallar” qruplaşmaları bütün subpozisiyaların hansı hissəsini təşkil edir? (Çəki: 1)

- ☐ 1/6
- ☐ 1/5
- ☐ 1/3
- ☐ 1/2
- ☒ 1/4

Sual: Aşağıdakılardan hansı dünya dövlətlərinin əksəriyyəti üçün vahid əmtəə klassifikatoru kimi işlənilib hazırlanmışdır? (Çəki: 1)

- ☐ UPA
 - ☐ AİB BN
 - ☐ ISO
 - ☐ EAN
 - ☒ USN
-

Sual: USN-də təsnifatın ali səviyyəsi hansı kateqoriyadır? (Çəki: 1)

- ☐ Qruplar
 - ☐ Yarımqruplar
 - ☒ Bölmələr
 - ☐ Əmtəə pozisiyaları
 - ☐ Subpozisiyalar
-

Sual: USN-də «;» işarəsindən sonra (Çəki: 1)

- ☒ tamamilə yeni əmtəələrin təsviri başlanır
 - ☐ bir sıra əlavə funksiyalar yerinə yetirilir
 - ☐ texniki vasitələrlə hesablanma aparılır
 - ☐ «məhdudiyyət» qeyd edilən əmtəələrə şamil edilmir
 - ☐ mal yeridilişi prosesi operativ idarə edilir
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: USN-dən neçə dövlətin istifadə etməsi nəzərdə tutulurdu? (Çəki: 1)

- ☒ 150
 - ☐ 120
 - ☐ 100
 - ☐ 90
 - ☐ 80
-

Sual: HSN-in hazırlanmasında neçə ölkə iştirak etmişdir? (Çəki: 1)

- ☐ 48
 - ☐ 56
 - ☐ 52
 - ☒ 59
 - ☐ 49
-

Sual: Əmtəələrin təsnifatının və kodlaşdırılmasının uyğunlaşdırılmış nomenklatura sistemi haqqında Beynəlxalq konvensiya nə zaman qüvvəyə minmişdir? (Çəki: 1)

- ☐ 1990-cı ildən

- ☐ 1987-ci ildən
 - ☒ 1988-ci ildən
 - ☐ 1981-ci ildən
 - ☐ 1985-ci ildən
-

Sual: Uyğunlaşdırılmış nomenklatura sistemi əmtələrin hansı intervalda detallandırılmasına imkan yaradır? (Çəki: 1)

- ☐ 6-12 işarəyə qədər
 - ☒ 7-14 işarəyə qədər
 - ☐ 5-10 işarəyə qədər
 - ☐ 5-12 işarəyə qədər
 - ☐ 4-9 işarəyə qədər
-

Sual: "Sair" subpozisiyalarının 6 rəqəmli kodlarının 5-ci və 6-cı rəqəmləri hansı rəqəmlərlə göstərilir? (Çəki: 1)

- ☒ 8 və 9
 - ☐ 7 və 6
 - ☐ 5 və 4
 - ☐ 3 və 2
 - ☐ 2 və 1
-

Sual: HNS-də "sair mallar" qruplaşmalarının əsas miqdarı hansı təsnifat səviyyəsində yerləşir? (Çəki: 1)

- ☐ İkinci
 - ☐ Üçüncü
 - ☐ Dördüncü
 - ☒ Sonuncu
 - ☐ Beşinci
-

Sual: Əgər HNS-də əmtəə subpozisiyasının adlarının əvvəlinə "— —" işarəsi qoyulmuşdursa bu onu göstərir ki, subpozisiya: (Çəki: 1)

- ☐ 5-ci təsnifat səviyyəsinə kimi detallandırılmışdır
 - ☐ 4-cü təsnifat səviyyəsinə kimi detallandırılmışdır
 - ☒ 6-rəqəmli kod çərçivəsində tamamilə detallandırılmışdır
 - ☐ 7-ci təsnifat səviyyəsinə kimi detallandırılmışdır
 - ☐ 3-cü təsnifat səviyyəsinə kimi detallandırılmışdır
-

Sual: HNS-də neçə əmtəə subpozisiyasının adlarının əvvəlinə "— —" işarəsi qoyulmuşdur? (Çəki: 1)

- ☐ 2249
 - ☒ 2258
 - ☐ 2238
 - ☐ 2259
 - ☐ 2239
-

Sual: Əgər əmtəə subpozisiyasında kodun 6-cı rəqəmi "0"-la əvəz edilibsə bu onu göstərir ki, subpozisiya: (Çəki: 1)

- ☒ 6-cı təsnifat səviyyəsində 1-dən 9-a qədər detallandırıla bilər
- ☐ 5-ci təsnifat səviyyəsində 1-dən 9-a qədər detallandırıla bilər
- ☐ 6-cı təsnifat səviyyəsində 1-dən 5-ə qədər detallandırıla bilər

- ☐ 7-ci təsnifat səviyyəsində 1-dən 9-a qədər detallaşdırıla bilər
 - ☐ 3-cü təsnifat səviyyəsində 1-dən 9-a qədər detallaşdırıla bilər
-

Sual: Əgər əmtəə subpozisiyasının adlarının əvvəlinə “—” işarəsi qoyulmuşdursa, bu onu göstərir ki: (Çəki: 1)

- ☐ Subpozisiya 3-cü təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 - ☐ Subpozisiya 6-cı təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 - ☐ Subpozisiya 4-cü təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 - ☐ Subpozisiya 7-ci təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 - ☒ Subpozisiya 5-ci təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
-

Sual: HNS-də neçə əmtəə subpozisiyasında 6 rəqəmli kodda 6-cı rəqəm “0”-la əvəz edilmişdir? (Çəki: 1)

- ☐ 2350
 - ☐ 2249
 - ☐ 2250
 - ☒ 2450
 - ☐ 2451
-

Sual: HNS-də neçə əmtəə subpozisiyasının adlarının əvvəlinə “—” işarəsi əlavə edilmişdir? (Çəki: 1)

- ☐ 2350
 - ☐ 2249
 - ☒ 2450
 - ☐ 2250
 - ☐ 2451
-

Sual: HNS-də neçə əmtəə subpozisiyası sonuna iki “0” əlavə edilən 4 rəqəmli koda malikdir? (Çəki: 1)

- ☐ 310
 - ☒ 311
 - ☐ 312
 - ☐ 313
 - ☐ 315
-

Sual: Əmtəə pozisiyası detallaşdırılmayan zaman 6 rəqəmli kodun sonunda neçə “0” yazılır? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Əmtəə alt pozisiyası detallaşdırılmayan zaman 6 rəqəmli kodun sonunda neçə “0” yazılır? (Çəki: 1)

- ☒ 1
- ☐ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

Sual: Əgər əmtəə pozisiyası detallaşdırılırsa o zaman əmtəə subpozisiyasının sonunda hansı sırada "0" kodu yazılır? (Çəki: 1)

- ☐ 6-cı və 7-ci
 - ☐ 8-ci və 9-cu
 - ☐ 7-ci və 8-ci
 - ☒ 5-ci və 6-cı
 - ☐ 4-cü və 5-ci
-

Sual: Məzmununa və adına görə uyğun əmtəə pozisiyaları və ya alt pozisiyaları ilə üst-üstə düşən subpozisiyalarda neçə rəqəmli kodun sonuna "0" rəqəmi əlavə edilir? (Çəki: 1)

- ☒ 6 rəqəmli
 - ☐ 5 rəqəmli
 - ☐ 4 rəqəmli
 - ☐ 3 rəqəmli
 - ☐ 7 rəqəmli
-

Sual: Məzmununa və adına görə uyğun əmtəə pozisiyaları və ya alt pozisiyaları ilə üst-üstə düşən subpozisiyalarda 6 rəqəmli kodun sonuna hansı rəqəm əlavə edilir? (Çəki: 1)

- ☒ 0
 - ☐ 1
 - ☐ 2
 - ☐ 3
 - ☐ 4
-

Sual: Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının 7-ci və 8-ci rəqəmləri haradan götürülür? (Çəki: 1)

- ☐ HNS-dən
 - ☒ AİB BN-dan
 - ☐ İSO-dan
 - ☐ EAN-dan
 - ☐ UPA-dan
-

Sual: Xarici iqtisadi fəaliyyətin ƏN-da malların kodlarının neçə rəqəmi HSN (USN)-dən götürülür? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☒ 6
-

Sual: HSN (USN) üzrə təsnifatda neçə subpozisiya vardır? (Çəki: 1)

- ☐ 5118
 - ☐ 5018
 - ☐ 5119
 - ☒ 5019
 - ☐ 5219
-

Sual: HSN (USN) üzrə təsnifatda neçə alt pozisiya vardır? (Çəki: 1)

- ☐ 3458
- ☒ 3558
- ☐ 3856
- ☐ 3568
- ☐ 3548

Sual: HSN (USN) üzrə təsnifatda neçə mal pozisiyası vardır? (Çəki: 1)

- ☐ 1232
- ☐ 1242
- ☐ 1233
- ☐ 1224
- ☒ 1241

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: 978995246517C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaq ? (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☒ 4
- ☐ 5

Sual: USN-in I bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır? (Çəki: 1)

- ☐ Kimya sənayesi məhsulları
- ☐ Heyvan və bitki mənşəli yağlar
- ☐ Yeyinti sənayesi məhsulları
- ☐ Mineral məhsullar
- ☒ Diri heyvan və heyvandarlıq məhsulları

Sual: USN-də təsnifatın sonuncu səviyyəsi hansı kateqoriyadır? (Çəki: 1)

- ☒ Subpozisiyalar
- ☐ Bölmələr
- ☐ Qruplar
- ☐ Yarımqruplar
- ☐ Əmtəə pozisiyaları

Sual: Diri heyvan və heyvandarlıq məhsulları USN-də neçə yarımqrupa bölünür? (Çəki: 1)

- ☐ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

Sual: Bitki mənşəli məhsullar USN-də neçənci bölmədə yerləşir? (Çəki: 1)

- ☐ III
 - ☐ I
 - ☒ II
 - ☐ IV
 - ☐ V
-

Sual: USN-in II bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır? (Çəki: 1)

- ☐ Yeyinti sənayesi məhsulları
 - ☐ Heyvan və bitki mənşəli yağlar
 - ☐ Diri heyvan və heyvandarlıq məhsulları
 - ☒ Bitki mənşəli məhsullar
 - ☐ Mineral məhsullar
-

Sual: Bitki mənşəli məhsullar USN-də neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 1
 - ☐ 3
 - ☐ 5
 - ☒ 9
 - ☐ 11
-

Sual: Yeyinti sənayesi məhsulları USN-də neçənci bölmədə yerləşir? (Çəki: 1)

- ☐ III
 - ☒ IV
 - ☐ II
 - ☐ I
 - ☐ V
-

Sual: USN-in IV bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır? (Çəki: 1)

- ☐ Heyvan və bitki mənşəli yağlar
 - ☐ Bitki mənşəli məhsullar
 - ☒ Yeyinti sənayesi məhsulları
 - ☐ Diri heyvan və heyvandarlıq məhsulları
 - ☐ Mineral məhsullar
-

Sual: Yeyinti sənayesi məhsulları USN-də neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 1
 - ☐ 3
 - ☐ 5
 - ☒ 9
 - ☐ 11
-

Sual: Yeyinti sənayesi məhsulları USN-də neçə yarımqrupa bölünür? (Çəki: 1)

- ☐ 2
- ☐ 3
- ☐ 6
- ☐ 19

Sual: Əmtəələrin USN-da “diri heyvanlar” qrupunun kodu neçədir? (Çəki: 1)

- ☒ 01
 - ☐ 02
 - ☐ 03
 - ☐ 04
 - ☐ 05
-

Sual: “Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şirniyyat məmulatları” qrupu əmtəələrin USN-da hansı kodla göstərilir? (Çəki: 1)

- ☐ 18
 - ☒ 19
 - ☐ 17
 - ☐ 16
 - ☐ 20
-

Sual: “Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar” qrupu əmtəələrin USN-da hansı kodla göstərilir? (Çəki: 1)

- ☒ 20
 - ☐ 19
 - ☐ 18
 - ☐ 17
 - ☐ 21
-

Sual: “Qarışıq yeyinti məhsulları” qrupu əmtəələrin USN-da hansı kodla göstərilir? (Çəki: 1)

- ☒ 21
 - ☐ 20
 - ☐ 19
 - ☐ 18
 - ☐ 17
-

Sual: “Spirтли və spirtsiz içkilər, sirkələr” əmtəə qrupu USN-da hansı kodla göstərilir? (Çəki: 1)

- ☐ 23
 - ☒ 22
 - ☐ 21
 - ☐ 20
 - ☐ 19
-

Sual: “Tamlı yeyinti sənayesi məhsullarının qalıq və tullantıları, hazır heyvan yemləri” əmtəə qrupu USN-da hansı kodla göstərilir? (Çəki: 1)

- ☒ 23
 - ☐ 21
 - ☐ 22
 - ☐ 20
 - ☐ 19
-

Sual: “Tütün və onun sənaye əvəzediciləri” əmtəə qrupu USN-da hansı kodla göstərilir? (Çəki: 1)

- ☒ 24
- ☐ 23
- ☐ 22
- ☐ 21
- ☐ 20

Sual: "Duz; kükürd; torpaq və daş; suvaq materialları, əhəng və sement" əmtəə qrupu USN-da hansı kodla göstərilir? (Çəki: 1)

- ☒ 25
- ☐ 24
- ☐ 23
- ☐ 22
- ☐ 21

Sual: USN-də neçə təsnifat səviyyəsi vardır? (Çəki: 1)

- ☒ 6
- ☐ 9
- ☐ 10
- ☐ 12
- ☐ 15

Sual: Aşağıdakı hansı cərgədə təsnifat səviyyəsi düzgün verilmişdir? (Çəki: 1)

- ☒ bölmə, qrup, yarımqrup, əmtəə pozisiyası, yarımpozisiya, subpozisiya
- ☐ bölmə, yarımbölmə, qrup, sinif, yarımsinif, subpozisiya
- ☐ bölmə, yarımqrup, yarımpozisiya, subpozisiya, sinif, yarımsinif
- ☐ əmtəə pozisiyaları, yarımpozisiya, sinif, qrup, yarımqrup, bölmə
- ☐ qrup, yarımqrup, əmtəə pozisiyaları, yarımpozisiya, sinif, subpozisiya

Sual: İstehlak malları əmtəəşünaslığın əsas (Çəki: 1)

- ☒ təsnifat obyektidir
- ☐ təsnifat kateqoriyasıdır
- ☐ təsnifat elementidir
- ☐ təyinat obyektidir
- ☐ təyinat kateqoriyasıdır

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	41
Maksimal faiz	41
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: 11 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır? (Çəki: 1)

- ☐ Qəhvə və çaylar
- ☐ Dənli bitkilər
- ☒ Unüyütmə sənayesi məhsulları
- ☐ Tərəvəzlər

☐ Ət və yeyinti məhsulları

Sual: 10 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır? (Çəki: 1)

- ☐ Qəhvə və çaylar
 - ☒ Dənli bitkilər
 - ☐ Tərəvəzlər
 - ☐ Ət və yeyinti məhsulları
 - ☐ Diri heyvanlar
-

Sual: 09 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır? (Çəki: 1)

- ☒ Qəhvə və çaylar
 - ☐ Canlı ağaclar və digər bitkilər, kəsilmiş güllər və dekorativ yaşıllıqlar
 - ☐ Tərəvəzlər
 - ☐ Ət və yeyinti məhsulları
 - ☐ Diri heyvanlar
-

Sual: Əmtəələrin USN-da “unüytmə sənayesi məhsulları” əmtəə qrupunun kodu neçədir? (Çəki: 1)

- ☒ 11
 - ☐ 12
 - ☐ 09
 - ☐ 10
 - ☐ 13
-

Sual: Əmtəələrin USN-da “dənli bitkilər” əmtəə qrupunun kodu neçədir? (Çəki: 1)

- ☒ 10
 - ☐ 11
 - ☐ 12
 - ☐ 13
 - ☐ 09
-

Sual: Əmtəələrin USN-da “qəhvə və çaylar” əmtəə qrupunun kodu neçədir? (Çəki: 1)

- ☐ 05
 - ☐ 06
 - ☐ 07
 - ☐ 08
 - ☒ 09
-

Sual: Əmtəələrin USN-da “bitki mənşəli məhsullar” bölməsi hansı qruplarda kodlaşdırılır? (Çəki: 1)

- ☒ 06-14
 - ☐ 01-05
 - ☐ 15-16
 - ☐ 16-24
 - ☐ 25-27
-

Sual: “Diri heyvanlar və heyvandarlıq məhsulları” bölməsi USN-də hansı qruplarda kodlaşdırılır? (Çəki: 1)

- ☐ 25-27

- ☐ 06-14
 - ☐ 15-16
 - ☐ 16-24
 - ☒ 01-05
-

Sual: Əmtəələrin USN-da "süd və süd məhsulları" qrupunun kodu neçədir? (Çəki: 1)

- ☐ 01
 - ☐ 02
 - ☐ 03
 - ☒ 04
 - ☐ 05
-

Sual: 07 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır? (Çəki: 1)

- ☐ Diri heyvanlar
 - ☐ Ət və yeyinti məhsulları
 - ☒ Tərəvəzlər
 - ☐ Balıq və xərçəngkimilər, molyuskalar
 - ☐ Süd və süd məhsulları; yumurta; təbii bal
-

Sual: 02 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır? (Çəki: 1)

- ☐ Diri heyvanlar
 - ☒ Ət və yeyinti məhsulları
 - ☐ Balıq və xərçəngkimilər, molyuskalar
 - ☐ Süd və süd məhsulları; yumurta; təbii bal
 - ☐ Tərəvəzlər
-

Sual: 01 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır? (Çəki: 1)

- ☒ Diri heyvanlar
 - ☐ Balıq və xərçəngkimilər, molyuskalar
 - ☐ Süd və süd məhsulları; yumurta; təbii bal
 - ☐ Ət və yeyinti məhsulları
 - ☐ Tərəvəzlər
-

Sual: 03 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır? (Çəki: 1)

- ☐ Tərəvəzlər
 - ☐ Süd və süd məhsulları; yumurta; təbii bal
 - ☐ Diri heyvanlar
 - ☐ Ət və yeyinti məhsulları
 - ☒ Balıq və xərçəngkimilər, molyuskalar
-

Sual: 04 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır? (Çəki: 1)

- ☐ Balıq və xərçəngkimilər, molyuskalar
 - ☐ Diri heyvanlar
 - ☐ Ət və yeyinti məhsulları
 - ☒ Süd və süd məhsulları; yumurta; təbii bal
 - ☐ Tərəvəzlər
-

Sual: "Balıq və xərçəngkimilər, molyuskalar" qrupunun USN-da kodu hansıdır? (Çəki: 1)

- ☐ 01

- ☐ 02
 - ☒ 03
 - ☐ 04
 - ☐ 05
-

Sual: Əmtəələrin USN-da "ət və yeyinti məhsulları" qrupunun kodu neçədir? (Çəki: 1)

- ☐ 01
 - ☒ 02
 - ☐ 03
 - ☐ 04
 - ☐ 05
-

Sual: USN-in III bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır? (Çəki: 1)

- ☐ Diri heyvan və heyvandarlıq məhsulları
 - ☒ Heyvan və bitki mənşəli yağlar
 - ☐ Yeyinti sənayesi məhsulları
 - ☐ Mineral məhsullar
 - ☐ Kimya sənayesi məhsulları
-

Sual: Heyvan və bitki mənşəli yağlar USN-də necə bölmədə yerləşir? (Çəki: 1)

- ☐ I
 - ☐ III
 - ☒ III
 - ☐ IV
 - ☐ V
-

Sual: Diri heyvan və heyvandarlıq məhsulları USN-də neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 1
 - ☐ 3
 - ☒ 5
 - ☐ 9
 - ☐ 11
-

Sual: Heyvan və bitki mənşəli yağlar USN-də neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 1
 - ☐ 5
 - ☐ 9
 - ☐ 3
 - ☐ 11
-

Sual: Heyvan və bitki mənşəli yağlar USN-də neçə yarımqrupa bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☒ Bölünmür
-

Sual: Əmtəələrin USN-da "laklar, qətranlar və digər bitki şirələri və ekstraktlar" əmtəə qrupunun kodu neçədir? (Çəki: 1)

- ☐ 10
 - ☐ 14
 - ☐ 12
 - ☒ 13
 - ☐ 09
-

Sual: 13 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır? (Çəki: 1)

- ☐ Tərəvəzlər
 - ☐ Unüyütmə sənayesi məhsulları
 - ☐ Dənli bitkilər
 - ☐ Kofe və çaylar
 - ☒ Laklar, qətranlar və digər bitki şirələri və ekstraktlar
-

Sual: Əmtəələrin USN-da "heyvanat və ya bitki mənşəli yağlar və piylər" əmtəə qrupunun kodu neçədir? (Çəki: 1)

- ☒ 15
 - ☐ 14
 - ☐ 13
 - ☐ 12
 - ☐ 11
-

Sual: 13 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır? (Çəki: 1)

- ☐ Heyvanat və ya bitki mənşəli yağlar və piylər
 - ☐ Hörmə işləri üçün nəzərdə tutulan bitki mənşəli materiallar və sair bitki mənşəli məhsullar
 - ☒ Laklar, qətranlar və digər bitki şirələri və ekstraktlar
 - ☐ Dənli bitkilər
 - ☐ Kofe və çaylar
-

Sual: 14 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır? (Çəki: 1)

- ☐ Dənli bitkilər
 - ☐ Laklar, qətranlar və digər bitki şirələri və ekstraktlar
 - ☐ Heyvanat və ya bitki mənşəli yağlar və piylər
 - ☒ Hörmə işləri üçün nəzərdə tutulan bitki mənşəli materiallar və sair bitki mənşəli məhsullar
 - ☐ Kofe və çaylar
-

Sual: "Şəkər və şəkərdən olan şirniyyat məhsulları" qrupu əmtəələrin USN-da hansı kodla göstərilir? (Çəki: 1)

- ☐ 19
 - ☐ 18
 - ☒ 17
 - ☐ 16
 - ☐ 15
-

Sual: "Kakao və ondan olan məhsullar" qrupu əmtəələrin USN-da hansı kodla göstərilir? (Çəki: 1)

- ☒ 18
- ☐ 19
- ☐ 17
- ☐ 20
- ☐ 16

Sual: 17 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır? (Çəki: 1)

- ☐ Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar
 - ☐ Kakao və ondan olan məhsullar
 - ☐ Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şirniyyat məmulatları
 - ☒ Şəkər və şəkərdən olan şirniyyat məhsulları
 - ☐ Qarışıq yeyinti məhsulları
-

Sual: 18 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır? (Çəki: 1)

- ☐ Qarışıq yeyinti məhsulları
 - ☐ Şəkər və şəkərdən olan şirniyyat məhsulları
 - ☐ Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şirniyyat məmulatları
 - ☐ Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar
 - ☒ Kakao və ondan olan məhsullar
-

Sual: 19 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır? (Çəki: 1)

- ☒ Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şirniyyat məmulatları
 - ☐ Kakao və ondan olan məhsullar
 - ☐ Şəkər və şəkərdən olan şirniyyat məhsulları
 - ☐ Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar
 - ☐ Qarışıq yeyinti məhsulları
-

Sual: 20 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır? (Çəki: 1)

- ☐ Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şirniyyat məmulatları
 - ☒ Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar
 - ☐ Kakao və ondan olan məhsullar
 - ☐ Şəkər və şəkərdən olan şirniyyat məhsulları
 - ☐ Qarışıq yeyinti məhsulları
-

Sual: 21 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır? (Çəki: 1)

- ☐ Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şirniyyat məmulatları
 - ☐ Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar
 - ☒ Qarışıq yeyinti məhsulları
 - ☐ Kakao və ondan olan məhsullar
 - ☐ Şəkər və şəkərdən olan şirniyyat məhsulları
-

Sual: 22 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır? (Çəki: 1)

- ☐ Şəkər və şəkərdən olan şirniyyat məhsulları
 - ☐ Qarışıq yeyinti məhsulları
 - ☐ Kakao və ondan olan məhsullar
 - ☒ Spirtli və spirtsiz içkilər, sirkələr
 - ☐ Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şirniyyat məmulatları
-

Sual: 23 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır? (Çəki: 1)

- ☐ Şəkər və şəkərdən olan şirniyyat məhsulları
 - ☐ Spirtli və spirtsiz içkilər, sirkələr
 - ☐ Qarışıq yeyinti məhsulları
 - ☐ Kakao və ondan olan məhsullar
 - ☒ Tamlı yeyinti sənayesi məhsullarının qalıq və tullantıları, hazır heyvan yemləri
-

Sual: 24 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır? (Çəki: 1)

- ☒ Tütün və onun sənaye əvəzədiciləri
- ☐ Spirtli və spirtsiz içkilər, sirkələr
- ☐ Qarışıq yeyinti məhsulları
- ☐ Kakao və ondan olan məhsullar
- ☐ Şəkər və şəkərdən olan şirniyyat məhsulları

Sual: Ştrixli eyniləşdirmənin əsasını təşkil edən xətti kodlar nə zaman istifadə edilmişdir? (Çəki: 1)

- ☐ 1940-cı ildə
- ☒ 1932-ci ildə
- ☐ 1960-cı ildə
- ☐ 1968-ci ildə
- ☐ 1970-ci ildə

Sual: Beynəlxalq ticarətdə tədaviyə ehtiyac olan əmtəələr neçə bölmə üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 21
- ☐ 19
- ☐ 25
- ☐ 20
- ☐ 16

Sual: Bölmələrin formalaşdırılmasında hansı göstəricilər əsas götürülür? (Çəki: 1)

- ☒ xammalın mənsəyi, təyinatı, kimyəvi tərkibi
- ☐ istehsalı, təyinatı, bioloji dəyərliyi
- ☐ emalı, təyinatı, fiziki göstəriciləri
- ☐ istehsalı, xammalın mənsəyi, bioloji dəyərliyi
- ☐ xammalın mənsəyi, təyinatı, fizioloji dəyərliyi

Sual: Qruplarda məhsullar hansı göstəricilərə görə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ məhsulun mənsəyi, təyinatı, emal dərəcəsi
- ☐ məhsulun mənsəyi, təyinatı, emal dərəcəsi
- ☐ istehsalı, fizioloji dəyərliyi, təyinatı
- ☐ məhsulun mənsəyi, kimyəvi tərkibi, istehsalı
- ☐ məhsulun mənsəyi, emal dərəcəsi, fizioloji dəyərliyi

Sual: AS (ahəngdar sistem)-də neçə detalləşdirmə səviyyəsi vardır? (Çəki: 1)

- ☒ beş
- ☐ doqquz
- ☐ dörd
- ☐ yeddi
- ☐ altı

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	

Sual: Hazırda müxtəlif şirkətlər tərəfindən istehsal edilən məhsulların 99%-nin üzərinə hansı kodlar vurulur? (Çəki: 1)

- ☐ Hərflə-rəqəmli kodlar
- ☐ Rəqəmli kodlar
- ☐ Hərflə kodlar
- ☒ Ştrixli kodlar
- ☐ Xəttili kodlar

Sual: EAN-13 ştrixli kodu neçə rəqəmdən ibarətdir? (Çəki: 1)

- ☐ 9
- ☐ 10
- ☐ 11
- ☐ 12
- ☒ 13

Sual: Azərbaycan üçün prefiks: (Çəki: 1)

- ☐ 380-dir
- ☐ 460-dır
- ☐ 869-dur
- ☒ 476-dır
- ☐ 30-37-dir

Sual: Rusiya üçün prefiks: (Çəki: 1)

- ☐ 30-37-dir
- ☐ 476-dır
- ☐ 869-dur
- ☐ 380-dir
- ☒ 460-dır

Sual: Türkiyə üçün prefiks: (Çəki: 1)

- ☒ 869-dur
- ☐ 460-dır
- ☐ 476-dır
- ☐ 380-dir
- ☐ 30-37-dir

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Xətti kod sistemindən ilk dəfə harada istifadə edilmişdir? (Çəki: 1)

- ☐ ABŞ-də dəmir yolu nəqliyyatında
 - ☐ Fransada ətriyyat kosmetika firmalarında
 - ☒ Böyük Britaniya yeyinti sənayesində
 - ☐ Almaniyada yüngül sənayedə
 - ☐ Yaponiyada maşınqayırma sənayesində
-

Sual: Ştrixli kodlar ilk dəfə harada tətbiq edilmişdir? (Çəki: 1)

- ☐ Yaponiyada maşınqayırma sənayesində
 - ☐ Böyük Britaniya yeyinti sənayesində
 - ☐ Fransada ətriyyat kosmetika firmalarında
 - ☐ Almaniyada yüngül sənayedə
 - ☒ ABŞ-da dəmir yolu nəqliyyatında
-

Sual: Ştrixli kodlar ilk dəfə nə zaman tətbiq edilmişdir? (Çəki: 1)

- ☐ 1968-ci ildə
 - ☐ 1932-ci ildə
 - ☐ 1940-cı ildə
 - ☒ 1960-cı ildə
 - ☐ 1970-ci ildə
-

Sual: Hazırda ABŞ-da qəbul edilmiş standart kod hansıdır? (Çəki: 1)

- ☐ BAN
 - ☐ EAN
 - ☒ UPC
 - ☐ UCC
 - ☐ EAN/UCC
-

Sual: EAN və UPC kodlarının oxşarlığı nədən ibarətdir? (Çəki: 1)

- ☐ Hər iki kodlaşdırmada eyni hərflərdən istifadə edilir
 - ☐ Hər iki kodlaşdırmada eyni sayda ştrix və boşluqlardan istifadə edilir
 - ☐ Hər iki kodlaşdırmada eyni sayda işarələrdən istifadə edilir
 - ☐ Hər iki kodlaşdırmada eyni sayda rəqəmlərdən istifadə edilir
 - ☒ Hər iki kodlaşdırmada ştrixlərin və boşluqların müəyyən məcmusundan istifadə edilir
-

Sual: 70-ci illərin əvvəllərində ABŞ-da həm sənayedə, həm də ticarətdə hansı kod sistemi qəbul edilərək tətbiq edilməyə başlandı? (Çəki: 1)

- ☒ UPC
 - ☐ EAN
 - ☐ BAN
 - ☐ UCC
 - ☐ EAN/UCC
-

Sual: 1977-ci ildə Avropada hansı kodlaşdırma sistemi qəbul edildi? (Çəki: 1)

- ☐ UPC
 - ☒ EAN
 - ☐ BAN
 - ☐ UCC
 - ☐ EAN/UCC
-

Sual: Hansı kodlaşdırma sistemi Almaniyada hələ də əsas kodlaşdırma kimi istifadə olunur? (Çəki: 1)

- ☐ UPC
 - ☒ BAN
 - ☐ EAN
 - ☐ UCC
 - ☐ EAN/UCC
-

Sual: Hal hazırda bütün dünyada əmtəələri eyniləşdirərkən hansı kodlara üstünlük verilir? (Çəki: 1)

- ☐ BAN
 - ☐ UPC
 - ☒ EAN
 - ☐ UCC
 - ☐ EAN/UCC
-

Sual: Ştrixli eyniləşdirmənin əsasını təşkil edən xətti kodlar nə zaman istifadə edilmişdir? (Çəki: 1)

- ☐ 1940-cı ildə
 - ☒ 1932-ci ildə
 - ☐ 1960-cı ildə
 - ☐ 1968-ci ildə
 - ☐ 1970-ci ildə
-

Sual: BAN kodlaşdırma sistemi nə zaman və harada qəbul edilmişdir? (Çəki: 1)

- ☒ 1968-ci ildə Almaniyada
 - ☐ 1977-ci ildə Avropada
 - ☐ 1932-ci ildə İngiltərədə
 - ☐ 1960-cı ildə ABŞ-da
 - ☐ 1970-ci ildə Yaponiyada
-

Sual: Hansı kodlaşdırma sistemi Almaniyada hələ də əsas kodlaşdırma kimi istifadə olunur? (Çəki: 1)

- ☐ UPC
 - ☒ BAN
 - ☐ EAN
 - ☐ UCC
 - ☐ EAN/UCC
-

Sual: Hal hazırda bütün dünyada əmtəələri eyniləşdirərkən hansı kodlara üstünlük verilir? (Çəki: 1)

- ☐ BAN
 - ☐ UPC
 - ☒ EAN
 - ☐ UCC
 - ☐ EAN/UCC
-

Sual: Ştrixli kodlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2

- ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Ştrixli kodlar hansı qruplara bölünür? (Çəki: 1)

- ☒ əmtəə və texnoloji
 - ☐ əmtəə və xidmət
 - ☐ əmtəə və qablaşdırma
 - ☐ texnoloji və qablaşdırma
 - ☐ əmtəə və tara
-

Sual: Əmtəə istehsalçılarının eyniləşdirilməsi üçün istifadə edilən ştrixli kodlar necə adlanır? (Çəki: 1)

- ☐ İdentifikasiya kodları
 - ☒ Əmtəə kodları
 - ☐ Tara kodları
 - ☐ Qablaşdırma kodları
 - ☐ Texnoloji kodlar
-

Sual: Müəssisələrin avtomatlaşdırılmış idarəetmə sistemlərinin elementlərinin eyniləşdirilməsi üçün istifadə edilən ştrixli kodlar necə adlanır? (Çəki: 1)

- ☐ İdentifikasiya kodları
 - ☐ Əmtəə kodları
 - ☒ Texnoloji kodlar
 - ☐ Tara kodları
 - ☐ Qablaşdırma kodları
-

Sual: Avropa və Şimali Amerika əmtəə nömrələnməsi assosiasiyaları əsasında yaranan beynəlxalq kodlaşdırma sistemi hansıdır? (Çəki: 1)

- ☐ BAN
 - ☐ EAN
 - ☐ UPC
 - ☒ EAN/UCC
 - ☐ UCC
-

Sual: EAN/UCC sistemi özündə neçə milli təşkilatı birləşdirir? (Çəki: 1)

- ☒ 92
 - ☐ 82
 - ☐ 85
 - ☐ 79
 - ☐ 65
-

Sual: EAN ştrixli kodlaşdırmanın neçə tipi vardır? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: EAN ştrixli kodlaşdırmanın neçə növü vardır? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Ştrixli kodun ilk iki və ya üç dərəcəsi necə adlanır? (Çəki: 1)

- ☐ Nömrə
 - ☐ Simvol
 - ☐ Marka
 - ☒ Prefiks
 - ☐ İşarə
-

Sual: EAN-13 ştrixli kodunda ilk 2-3 rəqəm nəyi göstərir? (Çəki: 1)

- ☐ Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
 - ☒ Prefiksidir
 - ☐ Əmtəənin müəssisədaxili sıra nömrəsidir
 - ☐ Əmtəənin qiymətidir
 - ☐ Nəzarət kodudur
-

Sual: EAN-13 kodunda prefiksi hansı rəqəmlər göstərir? (Çəki: 1)

- ☐ İlk 4-5 rəqəm
 - ☐ Birinci rəqəm
 - ☒ İlk 2-3 rəqəm
 - ☐ İlk 7-9 rəqəm
 - ☐ Axırncı rəqəm
-

Sual: Fransanın EAN prefiksi neçədir? (Çəki: 1)

- ☐ 869
 - ☒ 30-37
 - ☐ 460
 - ☐ 476
 - ☐ 480
-

Sual: ABŞ və Kanadanın EAN prefiksi neçədir? (Çəki: 1)

- ☐ 869
 - ☐ 30-37
 - ☒ 00-13
 - ☐ 460
 - ☐ 476
-

Sual: EAN-13 kodunda 8-12 rəqəmlər nəyi göstərir? (Çəki: 1)

- ☐ Nəzarət kodudur
 - ☐ Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
 - ☐ Prefiksidir
 - ☐ Əmtəənin qiymətidir
 - ☒ Əmtəənin müəssisə daxili sıra nömrəsidir
-

Sual: EAN-13 kodunda axırıncı rəqəm nəyi göstərir? (Çəki: 1)

- ☒ Nəzarət kodudur
- ☐ Əmtənin müəssisə daxili sıra nömrəsidir
- ☐ Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- ☐ Prefiksidir
- ☐ Əmtənin qiymətidir

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: EAN kodlaşdırma sistemi nə zaman və harada qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1968-ci ildə Fransada
- ☐ 1932-ci ildə İngiltərədə
- ☐ 1960-cı ildə ABŞ-da
- ☒ 1977-ci ildə Avropada
- ☐ 1970-ci ildə Yaponiyada

Sual: Master-film nədir? (Çəki: 1)

- ☒ Ştixli kodun simvolunun plyonkalı orijinal maketi
- ☐ Ştixli kodun simvolunu əhatə edən boş sahə
- ☐ Ştixli kodun təsvirinin keyfiyyətini yoxlamaq üçün cihaz
- ☐ Ştixli kodun köməyi ilə verilən məlumatın təqdimatı
- ☐ strukturası əvvəlcədən verilmiş ştixli kodun müəyyən işarələr yığımı

Sual: Daxili kod nədir? (Çəki: 1)

- ☒ konkret qapalı lokal mühit çərçivələrində təkrarolunmaz məhdud dövretmə kodudur
- ☐ malın amerika standart nömrəsidir
- ☐ kitab məhsullarının beynəlxalq standart kodudur
- ☐ dövrü nəşrlərin beynəlxalq standart kodudur
- ☐ ştixli kodun simvolunun plyonkalı orijinal maketidir

Sual: Göndərilmə vahidi nədir? (Çəki: 1)

- ☒ saxlanma, sifarişlərin hazırlanması, nəql edilmə zamanı manipulyasiya əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərtib olunmuş bir neçə istehlak vahidlərinin hər hansı standart yaxud sabit qruplaşması
- ☐ milli nömrələmə təşkilatı tərəfindən malların və xidmətlərin istehsalçısına verilən rəqəmlər toplusu
- ☐ kodun oxunmasının etibarlılığının riyazi yoxlanılmasının həyata keçirilməsi
- ☐ ştixli kodun simvolunun məlumat ölçüləri
- ☐ pərakəndə ticarətdə istehlakçıya satılmaq üçün nəzərdə tutulmuş mal vahidi

Sual: Standart nömrə nədir? (Çəki: 1)

- ☒ beynəlxalq EAN assosiasiyasının standartlarına uyğun olan malın ədədi kodudur
- ☐ universal əmtəə kodudur
- ☐ pərakəndə ticarətdə istehlakçıya satılmaq üçün nəzərdə tutulmuş mal vahididir
- ☐ konkret qapalı lokal mühit çərçivələrində təkrarolunmaz məhdud dövretmə kodudur
- ☐ ştrixli kodun simvolunun məlumat ölçüləridir

Sual: Universal əmtəə kodu nədir? (Çəki: 1)

- ☒ malın amerika standart nömrəsidir
- ☐ beynəlxalq EAN assosiasiyasının standartlarına uyğun olan malın ədədi kodudur
- ☐ kitab məhsullarının beynəlxalq standart kodudur
- ☐ konkret qapalı lokal mühit çərçivələrində təkrarolunmaz məhdud dövretmə kodudur
- ☐ dövrü nəşrlərin beynəlxalq standart kodudur

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan hansı EAN-13 kodunda ilk 12 rəqəmlər əsasında təyin olunur? (Çəki: 1)

- ☐ Əmtəənin sıra nömrəsini
- ☐ Prefiks
- ☐ Milli təşkilatın nömrəsini
- ☒ Nəzarət kodu
- ☐ Müəssisənin sıra nömrəsi

Sual: Avropada istehsal olunan Coca-Cola şirkətinin məhsulları hansı ölkənin prefiksində malikdir? (Çəki: 1)

- ☐ Almaniya
- ☐ ABŞ
- ☐ Rusiya
- ☐ Kanada
- ☒ Belçika-Lüksemburq

Sual: Belçika-Lüksemburq milli təşkilatının prefiksi neçədir? (Çəki: 1)

- ☒ 54
- ☐ 37
- ☐ 460
- ☐ 467
- ☐ 380

Sual: EAN-13 kodunda 3 rəqəmli prefiksdən sonra gələn neçə rəqəm müəssisənin və əmtəənin kodunu göstərir? (Çəki: 1)

- ☐ 10
- ☒ 9
- ☐ 8

- ☐ 7
 - ☐ 6
-

Sual: EAN-13 kodunda əgər əmtəənin kodu 2 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
 - ☒ 7
-

Sual: 14 dərəcəli qablaşdırma kodunun tərkibinə EAN-13 kodunun neçə dərəcəsi daxil edilir? (Çəki: 1)

- ☐ 9
 - ☐ 10
 - ☐ 11
 - ☐ 13
 - ☒ 12
-

Sual: Nəqliyyat qablaşdırmalarının üzərinə vurulan ştrixli kodları necə işarələyirlər? (Çəki: 1)

- ☐ EAN-8
 - ☐ EAN-13
 - ☐ EAN-11
 - ☒ İTF-14
 - ☐ UPC-8
-

Sual: Nəqliyyat qablaşdırmalarının üzərinə neçə dərəcəli ştrixli kodlaşdırma vurulur? (Çəki: 1)

- ☐ 7
 - ☐ 8
 - ☐ 9
 - ☐ 13
 - ☒ 14
-

Sual: Ştrixli kodlaşdırma məqsədilə əmtəələrin hansı qablaşdırma növləri fərqləndirilir? (Çəki: 1)

- ☒ Tək və qruplaşdırılmış qablaşdırma
 - ☐ Sistemli və qruplaşdırılmış qablaşdırma
 - ☐ Vahid və sistemli qablaşdırma
 - ☐ Vahid və həcmli qablaşdırma
 - ☐ Sistemli və həcmli qablaşdırma
-

Sual: Ştrixli kodlaşdırma məqsədilə əmtəələrin neçə qablaşdırma növü fərqləndirilir? (Çəki: 1)

- ☒ 2
 - ☐ 5
 - ☐ 4
 - ☐ 3
 - ☐ 6
-

Sual: Əmtəə vahidinin ayrıca qablaşdırılması necə adlanır? (Çəki: 1)

- ☐ Qruplaşdırılmiş qablaşdırma
 - ☐ Qablaşdırma vahidi
 - ☒ Tək qablaşdırma
 - ☐ Həcimli qablaşdırma
 - ☐ Sistemli qablaşdırma
-

Sual: Əksəriyyət ştrixli kodlarda əmtəənin kodu neçə rəqəmdən ibarət olur? (Çəki: 1)

- ☐ 4
 - ☒ 5
 - ☐ 6
 - ☐ 7
 - ☐ 8
-

Sual: EAN-13 kodunda əgər əmtəənin kodu 3 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☒ 6
 - ☐ 7
-

Sual: EAN-13 kodunda əgər əmtəənin kodu 4 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır? (Çəki: 1)

- ☒ 5
 - ☐ 6
 - ☐ 7
 - ☐ 8
 - ☐ 9
-

Sual: EAN-13 kodunda əgər əmtəənin kodu 5 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır? (Çəki: 1)

- ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 6
 - ☐ 7
-

Sual: Nəqliyyat qablaşdırmalarının üzərinə hansı kodlar vurulur? (Çəki: 1)

- ☐ EAN-11
 - ☐ EAN-13
 - ☒ EAN-14
 - ☐ EAN-8
 - ☐ UPC-8
-

Sual: EAN-8 ştrixli kodları hansı malların üzərinə vurulur? (Çəki: 1)

- ☐ Nəqliyyat qablaşdırmalarının
- ☐ Böyük ölçülü malların
- ☐ Böyük həcmli malların
- ☒ Kiçik ölçülü malların
- ☐ Dəmir yolla daşınan malların

Sual: EAN-13 kodu qablaşdırmanın üzərindəki etiket yerinin neçə faizini örtən zaman EAN-8 kodu istifadə olunur? (Çəki: 1)

- ☐ 20
 - ☐ 18
 - ☐ 22
 - ☐ 21
 - ☒ 25-dən çox
-

Sual: Azərbaycan “EAN” Beynəlxalq təsnifatına nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1995-ci ildə
 - ☐ 2009-cu ildə
 - ☐ 2010-cu ildə
 - ☐ 2003-cü ildə
 - ☒ 1999-cu ildə
-

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	2 %

Sual: Ştrixli kodların nəqliyyat variantının ilk rəqəminin hansı intervalda nömrələnməsinə icazə verilir? (Çəki: 1)

- ☒ 1-8
 - ☐ 1-7
 - ☐ 1-6
 - ☐ 1-5
 - ☐ 1-4
-

Sual: EAN-13 ştrixli kodu əmtəə üzərində təxminən hansı ölçülü sahəni əhatə edir (mm-lə)? (Çəki: 1)

- ☐ 47x36
 - ☒ 37x26
 - ☐ 44x26
 - ☐ 54x35
 - ☐ 57x36
-

Sual: 8690526 02342C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır? (Çəki: 1)

- ☐ 8
 - ☐ 6
 - ☒ 7
 - ☐ 9
 - ☐ 5
-

Sual: 40111000 09 199 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: 4606782 00511C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır? (Çəki: 1)

- ☐ 3
 - ☐ 5
 - ☐ 6
 - ☐ 7
 - ☒ 8
-

Sual: 46 76221 35746C EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır? (Çəki: 1)

- ☐ 4
 - ☐ 5
 - ☐ 6
 - ☒ 7
 - ☐ 3
-

Sual: Tək qablaşdırılmış əmtəələrin müəyyən sayının ümumi qablaşdırılması necə adlanır? (Çəki: 1)

- ☐ Həcimli qablaşdırma
 - ☐ Tək qablaşdırma
 - ☐ Qablaşdırma vahidi
 - ☒ Qruplaşdırılmış qablaşdırma
 - ☐ Sistemli qablaşdırma
-

Sual: Kiçik ölçülü qablaşdırmalar üçün hansı ştrixli kodlardan istifadə olunur? (Çəki: 1)

- ☐ EAN-13
 - ☐ İTF-14
 - ☒ EAN-8
 - ☐ EAN-11
 - ☐ EAN-12
-

Sual: EAN-8 ştrixli kodunun standart ölçüsü neçə mm-dir? (Çəki: 1)

- ☐ 37,31x26,73
 - ☐ 26,31x26,73
 - ☐ 28,31x26,73
 - ☐ 32,31x26,73
 - ☒ 21,31x26,73
-

Sual: EAN-8 ştrixli kodunda hansı məlumat EAN-13-dən fərqli olaraq yoxdur? (Çəki: 1)

- ☒ Müəssisənin kodu
- ☐ Nəzarət kodu
- ☐ Əmtəənin kodu

- ☐ Prefiks
- ☐ Qiymət kodu

Sual: EAN-8 kodu İTF-14-ə daxil edilən zaman onun əvvəlinə neçə sıfır artırılır? (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☐ 4
- ☒ 5

Sual: Kiçik ölçülü əmtəələrin eyniləşdirilməsi üçün hansı yeni işarələnmə növü hazırlanır? (Çəki: 1)

- ☐ İSS
- ☐ USS
- ☐ PSS
- ☒ RSS
- ☐ TSS

Sual: Verifikator nədir? (Çəki: 1)

- ☒ ştrixli kodun təsvirinin keyfiyyətini yoxlamaq üçün cihaz
- ☐ ştrixli kodun simvolunu əhatə edən boş sahə
- ☐ ştrixli kodun simvolunun plyonkalı orijinal maketi
- ☐ ştrixli kodun köməyi ilə verilən məlumatın təqdimatı
- ☐ strukturası əvvəlcədən verilmiş ştrixli kodun müəyyən işarələr yığımı

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Ştrixli kodlar nə ilə oxunur? (Çəki: 1)

- ☒ skanerin lazerli şüaları ilə
- ☐ modullarla
- ☐ printerə əlavə edilmiş proqramların istifadəsi vasitəsilə
- ☐ verifikator cihazı ilə
- ☐ nəzarər ədədinin köməyi ilə

Sual: Ştrixli kod sisteminin tətbiqi ... (Çəki: 1)

- ☒ iqtisadi cəhətdən səmərəlidir və mal dövriyyəsinə nəzarətin aparılmasını tam təmin edir
- ☐ cəmiyyətin tələbini ödəməyi nəzərdə tutur
- ☐ insanların istehlak tələbini daha dolğun ödəyir və böyük sorğuya malik olur
- ☐ özü özlüyündə problemi həll etmir
- ☐ məhdudiyyət qoyulan əmtəələrə şamil edilmir

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Diri heyvan və heyvandarlıq məhsulları neçə qrup üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 5
- ☐ 10
- ☐ 9
- ☐ 7
- ☐ 8

Sual: Birinci bölmədə hansı məhsullar qruplaşdırılmışdır? (Çəki: 1)

- ☒ Diri heyvan və heyvandarlıq məhsulları
- ☐ Kimya sənayesi məhsulları
- ☐ Bitki mənşəli məhsullar
- ☐ Yeyinti sənaye məhsulları
- ☐ Mineral məhsullar

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Bitki mənşəli məhsulların təsnifatında neçə əmtəə pozisiyası vardır? (Çəki: 1)

- ☒ 79
- ☐ 50
- ☐ 60
- ☐ 70
- ☐ 75

Sual: Bitki mənşəli məhsullar neçə əmtəə yarımpozisiyası üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 220
- ☐ 150
- ☐ 190
- ☐ 200
- ☐ 215

Sual: Bitki mənşəli məhsullar neçə əmtəə subpozisiyası üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 270
- ☐ 250

- ☐ 200
 - ☐ 230
 - ☐ 245
-

Sual: USN-də heyvan və bitki mənşəli piylər və yağlar hansı bölməni təşkil edir? (Çəki: 1)

- ☒ III
 - ☐ II
 - ☐ V
 - ☐ IV
 - ☐ VI
-

Sual: USN-də təsnifləşdirmənin III bölməsində neçə pozisiya vardır? (Çəki: 1)

- ☒ 22
 - ☐ 20
 - ☐ 15
 - ☐ 10
 - ☐ 12
-

Sual: Təsnifləşdirmənin III bölməsində neçə yarımpozisiya vardır? (Çəki: 1)

- ☒ 44
 - ☐ 35
 - ☐ 40
 - ☐ 30
 - ☐ 45
-

Sual: Təsnifləşdirmənin III bölməsində neçə subpozisiya vardır? (Çəki: 1)

- ☒ 53
 - ☐ 50
 - ☐ 45
 - ☐ 55
 - ☐ 60
-

Sual: Diri heyvan və heyvandarlıq məhsulları neçə subpozisiya üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 194
 - ☐ 170
 - ☐ 160
 - ☐ 150
 - ☐ 130
-

Sual: Diri heyvan və heyvandarlıq məhsulları neçə yarımpozisiya üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 115
 - ☐ 100
 - ☐ 120
 - ☐ 110
 - ☐ 105
-

Sual: Diri heyvan və heyvandarlıq məhsulları neçə pozisiya üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 44
- ☐ 50

- ☐ 30
- ☐ 20
- ☐ 35

Sual: USN-də “qəhvə, çay, mate və ədviyyələr” neçənci qrupda təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 09
- ☐ 21
- ☐ 26
- ☐ 76
- ☐ 05

Sual: USN-də “heyvanat mənşəli subməhsullar” neçənci qrupda təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 05
- ☐ 08
- ☐ 10
- ☐ 02
- ☐ 01

Sual: USN-də “diri heyvanlar” neçənci qrupda təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 01
- ☐ 05
- ☐ 10
- ☐ 15
- ☐ 25

Sual: USN-də “ət və yeyinti ət subməhsulları” neçənci qrupda təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 02
- ☐ 09
- ☐ 15
- ☐ 24
- ☐ 72

Sual: USN-də “süd və süd məhsulları; quş yumurtası; təbii bal; heyvanat mənşəli yeyinti məhsulları” neçənci qrupda təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 04
- ☐ 09
- ☐ 07
- ☐ 08
- ☐ 05

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: USN-də V bölmədə hansı məhsullar təsnifləşdirilmişdir? (Çəki: 1)

- ☒ Mineral məhsullar
 - ☐ Bitki mənşəli məhsullar
 - ☐ Heyvan və bitki mənşəli piylər
 - ☐ Plastik kütlələr
 - ☐ Dəri xammalı, dəri, xəz dəri
-

Sual: Təsnifləşdirmənin V bölməsində neçə qrup vardır? (Çəki: 1)

- ☒ 3
 - ☐ 5
 - ☐ 8
 - ☐ 2
 - ☐ 4
-

Sual: USN-nin V bölməsi neçə əmtəə yarımpozisiyasından təşkil olunmuşdur? (Çəki: 1)

- ☒ 131
 - ☐ 125
 - ☐ 130
 - ☐ 140
 - ☐ 115
-

Sual: USN-nin V bölməsi neçə əmtəə pozisiyasından təşkil olunmuşdur? (Çəki: 1)

- ☒ 6
 - ☐ 176
 - ☐ 43
 - ☐ 21
 - ☐ 27
-

Sual: USN-nin V bölməsi neçə əmtəə yarımpozisiyasından təşkil olunmuşdur? (Çəki: 1)

- ☒ 131
 - ☐ 125
 - ☐ 130
 - ☐ 140
 - ☐ 115
-

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: USN-də spirtli və spirtsiz içkilər, sirkə, tütün hansı bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ IV

- ☐ VII
 - ☐ VIII
 - ☐ X
 - ☐ V
-

Sual: Təsnifləşdirmənin IV bölməsində neçə əmtəə pozisiyası vardır? (Çəki: 1)

- ☒ 56
 - ☐ 40
 - ☐ 45
 - ☐ 30
 - ☐ 46
-

Sual: USN-nin IV bölməsi neçə əmtəə yarımpozisiyasından təşkil olunmuşdur? (Çəki: 1)

- ☒ 160
 - ☐ 135
 - ☐ 139
 - ☐ 140
 - ☐ 142
-

Sual: USN-nin IV bölməsi neçə əmtəə subpozisiyasından təşkil olunmuşdur? (Çəki: 1)

- ☒ 181
 - ☐ 153
 - ☐ 150
 - ☐ 145
 - ☐ 142
-

Sual: USN-nin VI bölməsində məhsullar neçə yarımqrup üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 19
 - ☐ 20
 - ☐ 25
 - ☐ 30
 - ☐ 15
-

Sual: USN-nin VI bölməsində məhsullar neçə qrup üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 11
 - ☐ 15
 - ☐ 25
 - ☐ 30
 - ☐ 35
-

Sual: USN-nin VI bölməsi neçə əmtəə yarımpozisiyasından təşkil olunub? (Çəki: 1)

- ☒ 505
 - ☐ 500
 - ☐ 510
 - ☐ 515
 - ☐ 520
-

Sual: USN-nin VI bölməsi neçə əmtəə subpozisiyasından təşkil olunub? (Çəki: 1)

- ☒ 759

- ☐ 700
- ☐ 745
- ☐ 750
- ☐ 755

Sual: USN-də “maya, ekstrakt, sous, konsentratlar” neçənci qrupda təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 21
- ☐ 26
- ☐ 13
- ☐ 45
- ☐ 53

Sual: USN-də “şəkər və şəkərdən qənnadı məmulatları” neçənci qrupda təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 17
- ☐ 26
- ☐ 28
- ☐ 77
- ☐ 55

Sual: USN -nin VI bölməsi neçə əmtəə pozisiyasından təşkil olunmuşdur? (Çəki: 1)

- ☒ 176
- ☐ 150
- ☐ 170
- ☐ 175
- ☐ 160

Sual: USN -də "foto və kino məhsullar" neçənci qrupda təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 37
- ☐ 45
- ☐ 22
- ☐ 83
- ☐ 21

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: USN-də “Plastik kütlələr və onlardan hazırlanan məhsullar” hansı bölməni təşkil edir? (Çəki: 1)

- ☒ VII
- ☐ XI
- ☐ IX
- ☐ VIII

☐ IV

Sual: “Kauçuk və rezin məmulatları” hansı bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ VII
 - ☐ IX
 - ☐ XI
 - ☐ X
 - ☐ VIII
-

Sual: “Sərraclıq-yəhər və qoşqu ləvazimatı, yol ləvazimatı, çanta məmulatları” hansı bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ VIII
 - ☐ XII
 - ☐ X
 - ☐ XX
 - ☐ VI
-

Sual: “Dəri xammalı, dəri, xəz, xəz xammalı və onlardan hazırlanan məmulatlar” hansı bölmədə təsnifləşdirilmişdir? (Çəki: 1)

- ☒ VIII
 - ☐ XII
 - ☐ X
 - ☐ XIII
 - ☐ IX
-

Sual: IX Bölmədə hansı əmtəələr qruplaşdırılır? (Çəki: 1)

- ☒ Oduncaq ağacdan hazırlanan məhsullar
 - ☐ Mineral məhsullar
 - ☐ Toxunma mallar və toxuculuq məmulatları
 - ☐ Təbii və becərilmə mirvari
 - ☐ Yeyinti sənayesi məhsulları
-

Sual: USN-də “Oduncaq ağacdan hazırlanan məhsullar” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ IX
 - ☐ VI
 - ☐ XII
 - ☐ XIV
 - ☐ XVIII
-

Sual: USN-də “ağac kömürü, mantar və ondan hazırlanan məhsullar” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ IX
 - ☐ XVII
 - ☐ XII
 - ☐ VI
 - ☐ XV
-

Sual: USN-də “saman (küləş), alfa və başqa materiallardan hörgü məmulatları” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ IX
- ☐ VII
- ☐ XII
- ☐ V
- ☐ XV

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: USN-də VII bölmədə hansı əmtəələr qruplaşdırılır? (Çəki: 1)

- ☒ Plastik kütlələr və onlardan hazırlanan məhsullar
- ☐ Yeyinti sənayesi məhsulları
- ☐ Təbii və becərilmə mirvari
- ☐ Silahlar və döyüş sursatları
- ☐ Müxtəlif sənaye malları

Sual: VII bölmə neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 2
- ☐ 9
- ☐ 10
- ☐ 5
- ☐ 15

Sual: VII bölmə neçə yarımqrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 8
- ☐ 9
- ☐ 17

Sual: VII bölmə neçə əmtəə pozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 43
- ☐ 176
- ☐ 6
- ☐ 56
- ☐ 22

Sual: VII bölmə neçə əmtəə yarımpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 138
- ☐ 505
- ☐ 131

- ☐ 160
 - ☐ 44
-

Sual: VII bölmə neçə əmtəə subpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 189
 - ☐ 759
 - ☐ 181
 - ☐ 53
 - ☐ 79
-

Sual: VIII bölmə neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 3
 - ☐ 16
 - ☐ 5
 - ☐ 22
 - ☐ 18
-

Sual: VIII bölmə neçə yarımqrupdan ibarətdir? (Çəki: 1)

- ☒ -
 - ☐ 2
 - ☐ 5
 - ☐ 22
 - ☐ 18
-

Sual: VIII bölmə neçə əmtəə pozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 21
 - ☐ 27
 - ☐ 43
 - ☐ 176
 - ☐ 56
-

Sual: VIII bölmə neçə əmtəə yarımpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 50
 - ☐ 138
 - ☐ 505
 - ☐ 131
 - ☐ 160
-

Sual: VIII bölmə neçə əmtəə subpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 74
 - ☐ 79
 - ☐ 189
 - ☐ 151
 - ☐ 181
-

Sual: IX Bölmə neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 3
- ☐ 11
- ☐ 14

- ☐ 1
- ☐ 9

Sual: IX Bölmə neçə yarımqrupdan ibarətdir? (Çəki: 1)

- ☒ -
- ☐ 19
- ☐ 3
- ☐ 2
- ☐ 4

Sual: IX Bölmə neçə əmtəə pozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 27
- ☐ 43
- ☐ 56
- ☐ 176
- ☐ 22

Sual: IX Bölmə neçə əmtəə yarımpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 59
- ☐ 112
- ☐ 40
- ☐ 51
- ☐ 432

Sual: IX Bölmə neçə əmtəə subpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 79
- ☐ 74
- ☐ 189
- ☐ 759
- ☐ 53

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: USN-də “Ağacdən və ya digər lifli bitki materiallardan hazırlanan kağız kütlə” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ X
 - ☐ VIII
 - ☐ XX
 - ☐ XII
 - ☐ XVI
-

Sual: USN-də "Toxunma mallar və toxuculuq məmulatları" hansı bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ XI
- ☐ XIV
- ☐ XVII
- ☐ XXI
- ☐ X

Sual: USN-də "ağac kömürü, mantar və ondan hazırlanan məhsullar" neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ IX
- ☐ VIII
- ☐ XVII
- ☐ XIX
- ☐ X

Sual: X Bölmədə hansı əmtəələr qruplaşdırılır? (Çəki: 1)

- ☒ Ağacdan və ya digər lifli bitki materiallarından hazırlanan kağız kütlə
- ☐ Təbii və becərilmə mirvari
- ☐ Yeyinti sənayesi məhsulları
- ☐ Kimya və onunla bağlı sənaye sahələri məhsulları
- ☐ Toxunma mallar və toxuculuq məmulatları

Sual: USN-nin XI Bölməsində hansı əmtəələr qruplaşdırılır? (Çəki: 1)

- ☒ Toxunma mallar və toxuculuq məmulatları
- ☐ Təbii və becərilmə mirvari
- ☐ Yeyinti sənayesi məhsulları
- ☐ Kimya və onunla bağlı sənaye sahələri məhsulları
- ☐ Daş, gips, sement, asbest, slyuda və oxşar materiallardan hazırlanan

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: X Bölmə neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 3
- ☐ 14
- ☐ 4
- ☐ 5
- ☐ 9

Sual: X Bölmə neçə yarımqrupdan ibarətdir? (Çəki: 1)

- ☒ -
- ☐ 19

- ☐ 3
 - ☐ 2
 - ☐ 4
-

Sual: X Bölmə neçə əmtəə pozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 41
 - ☐ 149
 - ☐ 20
 - ☐ 49
 - ☐ 18
-

Sual: X Bölmə neçə əmtəə yarımpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 117
 - ☐ 112
 - ☐ 138
 - ☐ 505
 - ☐ 160
-

Sual: X Bölmə neçə əmtəə subpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 149
 - ☐ 809
 - ☐ 55
 - ☐ 139
 - ☐ 67
-

Sual: XII Bölmə neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 4
 - ☐ 9
 - ☐ 3
 - ☐ 11
 - ☐ 1
-

Sual: XII Bölmə neçə yarımqrupdan ibarətdir? (Çəki: 1)

- ☒ -
 - ☐ 2
 - ☐ 3
 - ☐ 19
 - ☐ 11
-

Sual: XII Bölmə neçə əmtəə pozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 20
 - ☐ 49
 - ☐ 18
 - ☐ 41
 - ☐ 149
-

Sual: XII Bölmə neçə əmtəə yarımpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 42
- ☐ 117

- ☐ 432
- ☐ 112
- ☐ 40

Sual: XII Bölmə neçə əmtəə subpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 55
- ☐ 138
- ☐ 52
- ☐ 809
- ☐ 149

Sual: USN -də "pambıq" neçənci qrupda təsnifləşdirilir? (Çəki: 1)

- ☒ 52
- ☐ 56
- ☐ 33
- ☐ 27
- ☐ 41

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	1 %

Sual: XV Bölmə neçə əmtəə pozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 157
- ☐ 20
- ☐ 21
- ☐ 43
- ☐ 44

Sual: XV Bölmə neçə əmtəə yarımpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 418
- ☐ 112
- ☐ 42
- ☐ 432
- ☐ 117

Sual: XV Bölmə neçə əmtəə subpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 587
 - ☐ 138
 - ☐ 74
 - ☐ 809
 - ☐ 149
-

Sual: XIII Bölmə neçə əmtəə subpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 138
 - ☐ 55
 - ☐ 74
 - ☐ 809
 - ☐ 149
-

Sual: XIV Bölmə neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 1
 - ☐ 3
 - ☐ 4
 - ☐ 11
 - ☐ 9
-

Sual: XIV Bölmə neçə yarımqrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 3
 - ☐ 4
 - ☐ 1
 - ☐ 19
 - ☐ -
-

Sual: XIV Bölmə neçə əmtəə pozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 18
 - ☐ 20
 - ☐ 21
 - ☐ 43
 - ☐ 44
-

Sual: XIV Bölmə neçə əmtəə yarımpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 40
 - ☐ 112
 - ☐ 42
 - ☐ 432
 - ☐ 117
-

Sual: XIV Bölmə neçə əmtəə subpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 52
 - ☐ 138
 - ☐ 74
 - ☐ 809
 - ☐ 149
-

Sual: XV Bölmə neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 11
 - ☐ 3
 - ☐ 4
 - ☐ 2
 - ☐ 9
-

Sual: XV Bölmə neçə yarımqrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 4
 - ☐ 2
 - ☐ 1
 - ☐ 19
 - ☐ 3
-

Sual: XIII Bölmə neçə əmtəə yarımposisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 112
 - ☐ 52
 - ☐ 809
 - ☐ 149
 - ☐ 189
-

Sual: XIII Bölmə neçə əmtəə pozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 49
 - ☐ 20
 - ☐ 21
 - ☐ 43
 - ☐ 44
-

Sual: XIII Bölmə neçə yarımqrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 3
 - ☐ 19
 - ☐ 11
-

Sual: XIII Bölmə neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 3
 - ☐ 1
 - ☐ 4
 - ☐ 5
 - ☐ 2
-

Bölmə: 1002

Ad	1002
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: USN-də “Maşınlar, avadanlıq və mexanizmlər; elektrotexnika avadanlığı; onların hissələri” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ XVI
- ☐ XXI
- ☐ XVIII

- ☐ XI
 - ☐ VIII
-

Sual: USN-də “Quru, hava və su nəqliyyatı vasitələri və onların hissələri və ləvazimatı” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ XVII
 - ☐ XXI
 - ☐ XVIII
 - ☐ VIII
 - ☐ V
-

Sual: USN-də “səsyazan və elektrik titrəyişlərini səsə çevirən aparatlar; televiziya təsvirlərinin və səs yazılması və əks etdirilməsi üçün aparatlar” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ XVI
 - ☐ XXI
 - ☐ XVIII
 - ☐ VIII
 - ☐ V
-

Sual: USN-də “Optik, fotoqrafiya, kinomotoqrafiya, ölçmə, nəzarət, ən dəqiq, tibbi və cərrahiyyə cihazları və aparatları” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ XVIII
 - ☐ XXI
 - ☐ XV
 - ☐ IV
 - ☐ XI
-

Sual: USN-də “saatlar; musiqi alətləri; onların hissələri və ləvazimatı” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ XVIII
 - ☐ XVI
 - ☐ XXI
 - ☐ XV
 - ☐ VII
-

Sual: USN-də XVII Bölmədə hansı əmtəələr təsnifləşdirilmişdir? (Çəki: 1)

- ☒ Quru, hava və su nəqliyyatı vasitələri və onların hissələri və ləvazimatı
 - ☐ Silahlar və döyüş sursatları; onların hissələri və ləvazimatı
 - ☐ İncəsənət əsərləri, kolleksiya toplama əşyaları və antikvar şeylər
 - ☐ Müxtəlif sənaye malları
 - ☐ Optik, fotoqrafiya, kinomotoqrafiya, ölçmə, nəzarət, ən dəqiq, tibbi və cərrahiyyə cihazları və aparatları
-

Sual: USN-də XVI Bölmədə hansı əmtəələr təsnifləşdirilmişdir? (Çəki: 1)

- ☒ Maşınlar, avadanlıq və mexanizmlər; elektrotexnika avadanlığı; onların hissələri
- ☐ Silahlar və döyüş sursatları; onların hissələri və ləvazimatı
- ☐ Quru, hava və su nəqliyyatı vasitələri, onların hissələri və ləvazimatı
- ☐ Müxtəlif sənaye malları
- ☐ Optik, fotoqrafiya, kinomotoqrafiya, ölçmə, nəzarət, ən dəqiq, tibbi və cərrahiyyə cihazları və aparatları

Bölmə: 1003

Ad	1003
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: XVI Bölmə neçə əmtəə yarımpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 561
☐ 112
☐ 42
☐ 432
☐ 117
-

Sual: XVI Bölmə neçə əmtəə subpozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 762
☐ 138
☐ 74
☐ 809
☐ 149
-

Sual: XVII Bölmə neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 4
☐ 3
☐ 1
☐ 9
☐ 11
-

Sual: XVI Bölmə neçə əmtəə pozisiyasından ibarətdir? (Çəki: 1)

- ☒ 133
☐ 38
☐ 56
☐ 7
☐ 32
-

Sual: XVI Bölmə neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☒ 2
☐ 3
☐ 4
☐ 9
☐ 1
-

Sual: XVI Bölmə neçə yarımqrupdan ibarətdir? (Çəki: 1)

- ☒ -
☐ 2
☐ 1

☐ 19

☐ 3

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: USN-də “Silahlar və döyüş sursatları; onların hissələri və ləvazimatı” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

☒ XIX

☐ XVI

☐ XXI

☐ XV

☐ VII

Sual: USN-də “Müxtəlif sənaye malları” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

☒ XX

☐ XIII

☐ IX

☐ XIX

☐ V

Sual: USN-də “İncəsənət əsərləri” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

☒ XXI

☐ X

☐ IV

☐ VI

☐ XIX

Sual: USN-də “kolleksiya toplama əşyaları və antikvar şeylər” neçənci bölmədə təsnifləşdirilir? (Çəki: 1)

☒ XXI

☐ VI

☐ VII

☐ XII

☐ XVIII

